



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 227 (9106) ÇƏRŞƏNBƏ AXŞAMI, 18 oktyabr 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Qürur günü

XX əsrin əvvəllərində Azərbaycan xalqına çoxəsrlik müstəmləkə buxovundan qurtulmaq, azad yaşamaq və müstəqil dövlət quruculuğuna nail olmaq şansı nasib olub.

Münaqişələr və mübarizələrlə dolu bu yolda, nəhayət, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzaladı və Azərbaycanın müstəqilliyi bütün dünyaya bəyan edildi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı.

Təəssüf ki, uğrunda illərlə mübarizə aparılmış bu müstəqilliyin ömrü cəmi 23 ay çəkdi. Ölkəmiz 1920-ci il bolşevik ilhaqından 1990-cı illərə kimi sovetlər birliyinin tərkibində oldu. XX əsrin sonlarında bu birliyin dağılması ilə yaranan tarixi şərait nəticəsində xalqımız öz milli müstəqilliyi uğrunda mübarizəyə qalxdı və ikinci dəfə dövlət müstəqilliyini bərpa etdi.

1991-ci il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiyası qəbul olundu. Konstitusiyaya 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunaraq Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiyası Aktına əsasən, xalqımız 1991-ci il oktyabrın 18-də öz tarixi müstəqilliyinə qovuşdu.



"Dəmir yumruğu"un Xudafərin əməliyyatı

Arazboyu taktiki gedişlər, Dəlidağ yüksəkliyinin itki vermədən azad olunması və tarixi abidəmizdə bayrağımızın dalğalandırılması necə baş verdi?

Komandanlıq tərəfindən yeni döyüş tapşırığı alındı ki, Xudafərin körpüsü düşməndən azad edilməlidir. Bu da DSX-nin Çevik Hərəkət Qüvvələrinin ən geniş döyüş tapşırıqlarından biri oldu. Biz Araz boyunca irəliləyərək Dəlidağ yüksəkliyini düşməndən təmizləməklə Xudafərinə yetişməli idik. Əməliyyatlara başladığı və qarşımıza çıxan düşmənin bütün canlı qüvvəsini məhv etdik. 11 kilometrlik yolu qısa zamanda qət etdik. Bir sutkadan az bir vaxtda Dəlidağ silsiləsinə yetişdik. Burada düşmənin cəmlənmiş qrupu var idi. Amma onlar bizim xüsusi təyinatlı qüvvələrin peşəkarlığı, qəhrəmanlığı, igidliyi qarşısında çox da duruş gətirə bilmədilər. Elə belə də oldu və çox sevincliyəm ki, biz bu əməliyyatı heç bir itki vermədən yerinə yetirdik. Dəlidağ yüksəkliyini düşməndən azad edib Xudafərin körpüsünə yetişdik.

İlham Əliyevdən daha bir dərs



Fransa qədim tarixə və demokratik ənənələrə malik dövlətdir.

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Təəssüf ki, müasir Fransa tarixi keçmişindən uzaq düşmüş, demokratik prinsiplərə və ədalətə arxa çevirən bir dövlətə çevrilmişdir.

Bunun ən mühüm səbəblərindən biri, bəlkə də, elə birincisi, ölkədə ciddi lider böhranının yaranmasıdır!

Son illərdə seçilən üç prezident, xüsusən Makron dediklərimizin əyani sübutudur.

Tarixi və demokratik ənənələrdən üz döndərən Fransada yeni, xoşagəlməz bir ənənə yaranmışdır.

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın xalqımıza qarşı törətdiyi terror aktları ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Ermənistanın xalqımıza qarşı törətdiyi terror aktları ilə bağlı paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: "Erməni terrorizminə son! Стоп армянскому терроризму! Stop Armenian terrorism!"



Azərbaycan səfirliklərinə hücumlar bütün diplomatik konvensiyaların ciddi pozulmasıdır

Medianın inkişafında yeni mərhələ

"Media haqqında" qanunun və "Media Reyestrinin aparılması qaydaları"nın tələblərinə əsasən, jurnalist reyestrə daxil edilməsi üçün onun əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi bağladığı media subyektinin Media Reyestrində qeydiyyatda olması şərtidir. Yeni jurnalist reyestrə müraciət edəndə onun işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin Media Reyestri şəhadətnaməsi olmalıdır.

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın, eləcə də bəşəriyyətin irsinə qarşı törətdiyi vəhşiliklərə susmamalıdır

Ermənistan, ərazisində tarixən məskunlaşan azərbaycanlılara məxsus tarixi, mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf rayonlarda da misli görünməmiş dağıntılar törədib, tarixi-dini abidələri yerlə-yeksan edib, qəbiristanlıqlara qarşı vandallıq aktları həyata keçirib, beləliklə də bu ərazilərdəki azərbaycanlı izlərini tamamilə silməyə çalışıb.

UNESCO erməni vandallığını görməzlikdən gəlir

Fransanı etiraz dalğası bürüyür

Bu gündən ölkədə ümummillətə tətil başlayır





Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,2 milyon (bir milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2022-ci il

E.P.Poluxovun Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fəvqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fəvqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2022-ci il

R.S.Mustafayevin Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fəvqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Rohman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fəvqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılınsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2022-ci il

N.N.Ağayevin Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq **qərara alıram**:

Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2022-ci il

R.S.Mustafayevin Azərbaycan Respublikasının Niderland Krallığında fəvqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Rohman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fəvqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2022-ci il

E.T.Bağirovun Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Elçin Tələt oğlu Bağirov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2022-ci il

M.M.Əliyevin Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fəvqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fəvqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılınsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2022-ci il

E.T.Bağirovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fəvqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Elçin Tələt oğlu Bağirov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fəvqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2022-ci il

L.Y.Abdullayevanın Azərbaycan Respublikasının Fransa Respublikasında fəvqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fəvqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2022-ci il

T.A.Rzayevin Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fəvqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fəvqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılınsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2022-ci il

T.A.Rzayevin Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fəvqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fəvqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2022-ci il

İ.Y.Muxtarovun Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fəvqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fəvqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2022-ci il

F.F.Axundovun Azərbaycan Respublikasının Niderland Krallığında fəvqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Fikrət Fərman oğlu Axundov Azərbaycan Respublikasının Niderland Krallığında fəvqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılınsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2022-ci il

XİN: "Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın, eləcə də bəşəriyyətin irsinə qarşı törətdiyi vəhşiliklərə susmamalıdır"

Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən təkəb Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərə susmamalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Azərbaycan qəbirlərinə qarşı törədilən vandallıq aktları ilə bağlı şərhində bildirilib.

Qeyd edilib ki, son günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbirlərinin dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrə Azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığı və görünülər Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir.

Məlum olduğu kimi, Ermənistan ərazisində tarixən məskunlaşan azərbaycanlılara məxsus tarixi, mədəni, dini irsi məq-



sədyönüli şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf rayonlarda da misli görünməmiş dağıntılar törədib, tarixi-dini abidələri yerləyərsən edib, qəbirlərlə qarşı vandallıq aktları həyata keçirib, beləliklə də bu ərazilərdəki azərbaycanlı izlərini tamamilə silməyə çalışıb. Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən müəllifi olduğu urbisid, ekosisid və kultursid aktları ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlarla təqdim olunub.

Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısının alınması, Azərbaycan ərazilərini azad etdikdən sonra missiyaya bölgəyə dəvət etsə də, yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO missiyasının səfərinin hələ də baş tutmaması dərindən təəssüf doğurur.

"Yayılan videogörüntülər Ermənistanın nədən beynəlxalq missiyanın bölgəyə səfərində maraqlı olmadığını aydın şəkildə göstərir. Radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək postmünaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərər verir. Azərbaycan tərəfindən azad olunmuş ərazilərdəki böyük dağıntıları, videogörüntülər şəkildə yayılmış vandallıq əməllərini müvafiq şəkildə toplanıb, sənədləşdirilib və bu əməllərə, o cümlədən vurulmuş zərərə görə Ermənistan tərəfinin cavab verməsi üçün müvafiq addımlar atılır. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən yalnız Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərə bağlı susmamalıdır", - deyə XİN-in şərhində bildirilib.

Baş Prokurorluq Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb

Baş Prokurorluq Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətidən AZƏRTAC-a bildiriblər ki, bəyanatda deyilir: "Bəyan edirik ki, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişində öldürülmüş müharibəsinin gedişində öldürülmüş humanitar atəşlərinin tələblərini pozaraq, döyüş meydanında acınacaqlı məğlubiyyətlərinin əvəzinə çıxmaq üçün Azərbaycan münafiq və səhə zonasından uzaqda yerləşən şəhər və rayonlarında külli infrastruktur obyektlerini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh öleyhinə, habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan külli şəxsləri vəhşicəsinə qətlə yetirmiş, külli əhaliyə,

dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar. Belə ki, müharibə ərazisindən 60 kilometr kənarda yerləşən Gəncə şəhərinə ilk raket hücumu 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən təşkil olunmuş, nəticədə 1 dinc sakin həlak olmuş, 39 nəfər isə yaralanmışdır. Təcavüzkar dövlət tərəfindən bir gün sonra Gəncəyə ikinci hücumun təşkil edilməsi nəticəsində üç külli şəxs yaralanmışdır.

2020-ci il oktyabrın 8-də Gəncənin növbəti raket hücumuna məruz qalması nəticəsində 3 külli şəxs yaralanmış, infrastrukturaya, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəymişdir.

2020-ci il oktyabrın 11-i gecə saat 2 radələrində Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən növbəti raket zərbələrinin endirilməsi nəticəsində aralarında qadın və uşaqlar olan 10 nəfər həlak olmuş, 51 nəfər isə yaralanmışdır.

Oktyabrın 17-də gecə saatlarında şəhərə "SCUD" ("Elbrus") ballistik raketinin atılması nəticəsində 5-i qadın, 6-sı uşaq olmaqla 15 nəfər həlak olmuş, 29-u qadın, 19-u uşaq olmaqla 79 nəfər yaralanmış, o cümlədən ya-

şayış evləri və digər tikililərə külli miqdarda ziyan dəymişdir.

Gəncə şəhərinin 2020-ci il oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10-u qadın, 6-sı azyaşlı olmaqla 26 nəfər həlak olmuş, 66-sı qadın, 48-i azyaşlı olmaqla 175 nəfər yaralanmış, şəhərə yerləşən külli infrastruktur obyektlərinə, dini abidələrə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə şəhərin külli şəxslərin kompakt yaşadığı hissələrinin gecə saatlarında hədəfə alınması məqsəd dəhşətçü insanın həyatına son qoymaq olmuşdur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın külli əhəlini məqsədsiz şəkildə hədəf seçərək onların qətlə ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistanı və onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirlərini görməyə bir daha çağırır.

İnsanlıq və sülh öleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərindən hüznə yad edirik!"

Ceyhun BAYRAMOV: "Yeni fürsətlərin xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə reallaşdırılması üçün birgə fəaliyyət gücləndirilməlidir"

Təşkilatımıza səmərəli sədrliyinə görə Türkiyə Respublikasına xüsusi təşəkkür edirəm.

Türkiyənin sədrliyi dövlətlərimiz arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verən çoxsaylı tədbir və fəaliyyətlərlə zəngin olub.

İnanıram ki, bugünkü müzakirələrimiz bu il noyabrın 11-də Özbəkistanda təşkil ediləcək növbəti Zirvə görüşünə hazırlıq baxımından faydalı olacaq. Qardaş Özbəkistan təşkilatımıza üzv olduqdan sonra ilk dəfə belə bir Zirvə görüşünə evsahibliyi edəcəyi faktı öz-özünü böyük rəmzi əhəmiyyətə malikdir. Bundan əlavə, əminəm ki, növbəti Zirvə görüşü təşkilatımızın daha da güclənməsinə mühüm bir mərhələ təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasındakı çıxışında bildirdi.

Zirvə görüşü zamanı bir sıra mühüm sənədlərin, o cümlədən Türk Dövlətləri Təşkilatının 2022-2026-cı illər üzrə Strateji Yol Xəritəsinin, təşkilatın prosedurlarının və digər sənədlərin qəbul olunmasının nəzərdə tutulduğunu bildirdən nazir deyib: "Ümid edirəm ki, ekspertlərimiz bu sənədlərin Zirvə görüşünə qədər tamamlanmasına nail olacaqlar. Bu xüsusda konstruktiv əməkdaşlığa görə bütün üzvlər və müşahidəçi dövlətlərə, eyni zamanda TDT-nin Baş katibi



cənab Bağdat Amreyevə və Katibliyin heyətinə gərgin rejimdə səmərəli iş fəaliyyətinə görə təşəkkürümü bildirmək istəyirəm.

Biz TDT-nin 2022-2026-cı illər üzrə Strateji Yol Xəritəsinin qəbul edilməsinə xüsusi əhəmiyyət veririk. Hesab edirik ki, bu sənəd qısa və hədəf-yönlümlü olmaqla, qarşıya qoyulan məqsədə çatmağa imkan verəcək".

Gündəlikdə Katibliyin heyətində də bir sıra dəyişikliklərin edilməsinin yer aldığı vurğulayan nazir qeyd edib: "Həmçinin Azərbaycan davamlı olaraq Katibliyin gücləndirilməsinin tərəfdarı kimi çıxış edir, bu anlayışla hərəkət edərək üzvlər və müşahidəçi dövlətlər tərəfindən irəli sürülən namizədlərin hər biri tərəfindən dəstəklənib. Eyni zamanda Azərbaycanın azad edilən Qarabağ bölgəsinin dağıdıcı işğaldan sonra inkişafının dəstəklənməsinin konkret istiqamətlərinin müəyyənləşdirilməsinə təşkilatın oynaya biləcəyi rolun və xüsusi istiqamətlərin müəyyənləşdirilməsinə baxımından olduqca faydalı olduğuna inanırıq.

Eyni zamanda Türk Dövlətləri Təşkilatının üzvləri və mü-

şahidəçi dövlətlərinin rəsmi beyin mərkəzlərində bu ilin iyul ayında Şuşada keçirilən görüşü də dövlətlərimiz arasında əməkdaşlıq və tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı ciddi müzakirələrin aparılması üçün vacib bir platforma olub.

Nazir eyni zamanda diqqətə çatdırıb: "Geniş coğrafiyada baş verən sürətli proseslər və regionumuzun, eləcə də ümumilikdə türk coğrafiyasının əhəmiyyətinin artması fonunda, bir tərəfdən ortaya çıxan yeni çağırışlarla mübarizənin səmərəli təşkili, digər tərəfdən isə yeni fürsətlərin xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə reallaşdırılması məqsədilə birgə fəaliyyətimiz gücləndirilməlidir. Bu məqsədlərə nail olmaq üçün TDT çox əhəmiyyətli platformadır.

Azərbaycan tərəfi TDT-nin fəaliyyətini hər zaman dəstəkləyir və bundan sonra da TDT-nin çətinliyi altında qardaş xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcək. Bu xüsusda TDT-nin əlaqəli qurumları da fəaliyyətlərinin daha artırması, o cümlədən Koordinasiya Komitəsinin işinin gücləndirilməsi olduqca vacibdir".

Dost və qardaş dövlətlərimiz qarşıya qoyulan bütün məqsədlərə çatmaq üçün çiyin-çiyinə fəaliyyətlərini davam etdirərək, türk dünyasının parlaq gələcəyinə bundan sonra da töhfə verməyə davam edəcəklərini vurğulayan nazir iclasın yüksək səviyyədə təşkilinə görə Türkiyə tərəfinə bir daha təşəkkürünü bildirdi.

Azərbaycanı drift yarışının ən həyəcanlı dünya finalında təmsil edəcək pilot seçilib



Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Həqiqi Əməliyyat Şirkətinin təşkilatı dəstəyi ilə Bakıda ilk dəfə keçirilən və dünyanın ən həyəcanverici drift seriyası olan "Red Bull Car Park Drift" çempionatının milli final mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, münisflər heyətinin qərarına əsasən, yarışda milli pilotlarımızdan birinci yerin sahibi Adil Axundov olub. İkinci yeri Pərviz Əzizov, üçüncü yeri isə Rauf Dadaşzadə tutublar.

Qalibləri Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov

və Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov təltif ediblər.

Qeyd edək ki, birinci yerin sahibi Adil Axundov Səudiyyə Ərəbistanında keçiriləcək "Red Bull Car Park Drift" in dünya finalında Azərbaycanı təmsil edəcək.

Özünəməxsus sərt qaydalarla zəngin olan "Red Bull Car Park Drift" yarışında on yaxşı drift nümayiş etdirən 16 iştirakçı milli final mərhələsində yarışıb. Çoxmərtəbəli avtodayanacaqların dar küncləri, beton dirəkləri və dayaqları boyunca hərəkət edən drifterlərdən ilhamlanaraq ya-

radılmış bu seriya, maneərlə dolu yerlərdə sürətlə hərəkət etmək, drift məharətlərini sığdırmaq və "pendulum", "spiral", "gate", "flipper" kimi tapşırıqlardan ibarət olub.

Avqust ayında "Red Bull Car Park Drift" yarışının hazırkı iştirakçıları dünya şöhrətli livanlı driftçi Abdo Feqalidən istifadə etmişdilər. 2012-ci ildə Əbu-Dabidə on zaman drift edən Abdo Feqalidən adı Ginnesin Rekordlar Kitabına salınıb. O, həmçinin 2008-ci ildə Livanda keçirilən ilk "Red Bull Car Park Drift" yarışının da qalibidir.

Erməni silahlı birləşmələrinin raket hücumları nəticəsində 44 günlük müharibədə 93 mülki şəxs qətlə yetirilib

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilmiş terror hadisələri qurbanlarının anım tədbiri keçirilib



Oktyabrın 17-də Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Baş Prokurorluğun və Xarici İşlər Nazirliyinin əməkdaşlarının, 50-ə yaxın ölkənin səfirləri, diplomatik korpusun, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin, eyni zamanda yerli və xarici media təmsilçilərinin iştirakı ilə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş terror hadisələri qurbanlarının anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə öncə iştirakçılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə əkil və gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsinə hörmətlə yad ediblər.

Daha sonra Gəncə Memorial Kompleksini ziyarət edən tədbir iştirakçıları həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə güllər düzərək, chitramlarını bildirdilər.

Anım tədbirində çıxış edən baş prokurorun birinci müavini Elçin Məmmədov 44 günlük Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkatları həyata keçirilməklə zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində 87 cinayət işi üzrə ibtidai istintaq aparılmaqla 36 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlbəmə barədə qərarlar çıxarılaraq, "İnterpol"un Milli Mərkəzi Bürosu vasitəsi ilə beynəlxalq axtarış elan olunub, 23 ölkəyə hüquqi yardım haqqında sorğular göndərilib.

44 günlük Vətən müharibəsində döyüş meydanında aciz qalan təcavüzkar erməni silahlı birləşmələrinin beynəlxalq qanunvericiliyin, "Silahlı münaqişələr zamanı

mülki şəxslərin müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhalini böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik və kaset tipli raketlərlə atəş tutması nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadının qətlə yetirildiyi, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadının müxtəlif dərəcəli bədən xəsarətləri almaları diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə xüsusilə gecə saatlarında əhəlinin yaşadığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaşarası, 11 nəfəri 5 yaşadək olub.

Eyni zamanda araşdırmalarla 3875 azyaşlı evi və ya mənzil, 33 qeyri-yaşayış obyektı, o cümlədən 2 tam orta məktəb, 1 uşaq poliklinikası, 1 uşaq bağçası və 1 kinoteatr binası olmaqla ümumilikdə 863.700 kvadratmetr təşkil edən sahənin dağıdılması və zədələnməsi nəticəsində milyonlarla məbləğdə maddi ziyan vurulduğu bildirilib.

Bununla yanaşı, müharibədən sonra ölkəmizin Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü - "mina terroru" ilə qarşı-qarşıya qaldığı bildirilməklə, 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılan indiyə qədər 44 şəxsin həlak olduğu, 216 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı xüsusilə qeyd edilib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc insanların məqsədsiz şəkildə öldürülməsinin müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu bildirib, Azərbaycan Respublikasının milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların

ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Cavid Musayev çıxış edərək xarici ölkələrin dövlət və ictimai xadimləri, diplomatlar, eləcə də jurnalistlərin Gəncədə baş verənlərlə tanış olarkən Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi hərbi cinayətin bir daha şahidi olduqlarını, dünya birliyi ölkələrinin bu faciəyə real qiymət verməsinin önəmini vurğulayıb. Bildirib ki, mülki insanların hədəf alınması Ermənistanın hərbi-siyasi rəhbərliyinin ideoloji xəttinə çevrilib. Bəli, 1918-ci ildə azərbaycanlıların qırğını, 1992-ci ildə Xocalı qətliamı, 1993-cü ildə Başlıbel faciəsi, həmçinin 2016-cı ildə Ermənistan tərəfindən endirilən raket zərbəsi nəticəsində bir yaşlı Zəhranın evinin həyətdə qətlə yetirilməsi, Gəncə hadisələri ideoloji olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin mülki insanları hədəfə götürmə siyasətinin bariz nümunəsidir.

Ermənistanın hərbi-siyasi rəhbərliyi yüzə yaxın günahsız mülki insanın qətlə yetirilməsi və 500-ə yaxın insanın yaralanmasının mənəvi damğası ilə yaşayır. "Ümid edirik ki, qısa müddətdə bu mənəvi məsuliyyət hüquqi-siyasi məsuliyyətlə əvəz olunacaq. Bütün xarici beynəlxalq institutları bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verməyə çağırırıq", - deyərək Cavid Musayev diqqətə çatdırıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında xain hücumlar nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün müharibədən sonra dövlət başçısının müvafiq sərəncamı ilə şəhərdə bərpa işlərinə başlanıldığını, evlərinin bərpası mümkün olmayan atılərə yeni mənzillərin verildiyini, ev əşyalarının alınmasında onlara maddi kömək göstərildiyini, hadisə qurbanlarının və onların yaxın qohumlarının qayğılarının diqqət mərkəzində saxlandığını bildirdi.

Anım tədbirinin sonunda media nümayəndələrinin suallarına cavablandırılıb.

Xarici ölkələrin hərbi attaşələri Gəncədə terror qurbanlarının xatirəsini anıblar

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşələri Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olan mülki əhəlinin xatirəsini anmış və həlak olmuş dinc sakinlərin xatirə guşəsinin önünə gül dəstələri düzüblər.

Burada xarici ölkələrin hərbi nümayəndələrinə 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olaraq mülki əhali arasında maksimum itki vermək məqsədilə Gəncənin mərkəzi hissəsini qəsdən ballistik raketlər və digər ağır artilleriya qurğuları ilə bombalandığı barədə ətraflı məlumat verilib. Bildirilib ki, humanitar atəşlərinin



təbiiq edilməsinə baxmayaraq, gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində çoxmənzilli yaşayış binaları raket atəşinə tutulmuşdur. Hadisə nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olmuş, 35 nəfər yaralanmışdır. Yaralananlardan biri də sonradan xəstəxanada həyatını itirmişdir.

Ümumiyyətlə, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutmuş, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak

olmuş, 32 azyaşlı olmaqla 175 nəfər yaralanmışdır. Diqqətə çatdırılıb ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq və 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 neqliyyat vasitəsinə ziyan dəymişdir.

Səfər çərçivəsində hərbi attaşələr Nizami Gəncəvi Məqbərə Kompleksində də olmuşlar. Burada onlara dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan sairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı barədə ətraflı məlumat verilib.

Sabir ƏLİYEV, "Azərbaycan"



18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür

Milyonların arzusunun reallaşdığı gün

Dövlət müstəqilliyi xalqın ən böyük səadətidir. Azərbaycan xalqı bu səadətə XX əsrin ikinci onilliyində çatdı. 1918-ci il mayın 28-də adı Şərqi türk dünyasının tarixinə ilk demokratik respublika kimi yazılan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycanın şimalında yaşayanlar "Gülüstan" (1812) və "Türkmənçay" (1828) müqavilələrindən sonra heç zaman bu qədr azad, müstəqil və xoşbəxt olmamışdılar...

Tarix heç kimi və heç nəyi unutmur

1828-ci il fevralın 10-da bir-biri ilə müharibə etmiş iki dövlət - Rusiya ilə İran arasında imzalanan "Türkmənçay" müqaviləsindən sonra Azərbaycan iki yərə bölünmüşdü. Şimalına Rusiya, cənubuna isə İran sahiblənmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin bərpası Azərbaycanın Rusiya imperiyasının əsarətindən qurtuluşu idi.

Müstəqil dövləti yaradanlar böyük arzularla quruculuq işlərinə başladılar. Ancaq müstəqil dövlət qurmaq qədər onu qorumaq da çətin oldu. Azərbaycanı azad görmək istəməyənlər hom ölkənin daxilində, həm də xaricində vardı. Onlar Azərbaycan Xalq Cümhuriyyətinə qarşı amansızlıqla mübarizə aparırdılar. Və təəssüf ki, gənc müstəqil dövlətin düşmənləri dostlarından qat-qat çox və güclü oldu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Cümhuriyyət hökuməti süqut etdi. 1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirdilər. Müstəqil ölkənin üçrəngli bayrağını endirməsinə doğan qəssəsi sairə Ümumişüm Sadıqzadə belə ifadə etmişdir:

Yazıq səni Bayraqım, endirdilər, öyləmi? Səni yıxıb devirən o zəharlı ruzigar, O haq yeyən haqsızlar, vəhşilər, tanrısızlar Yanar ocağını da söndürdülər, öyləmi? Bir rüyamı oldu o, gördüklərim, həpisi? Bağlandı üzümə türk elinin qapısı?

O zaman Azərbaycanı işğal edən XI orduya qarşı dirənlər, silah qaldıranlar az olmadı, etiraz dağaları uzun müddət səngimək bilmədi. Azərbaycanın neçə-neçə vətənsəvər, mil-lətpərvər övladı dövlətinin müstəqilliyi yolunda canından keçdi. Ancaq uzun illər bu tarixi həqiqətlərin də üzərini yalanlarla örtməyə çalışdılar. 170 il davam edən sətir hakimiyyəti dövründə XI ordu xilaskar kimi təbliğ olundu. Elə təqdim etdiklər ki, guya Azərbaycan xalqı yollara düzülüb işğalçıların gəlməsini, varlığından qürur duyduğu, böyük ümidlər bəslədiyi müstəqil dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsini gözləyirmiş.

Atalarının "Yalan ayaq tutar, yeriməz" deyiblər. Amma çox təəssüf ki, 70 il bu yalanlar ayaq da tutdu, yeridi də. Həm də keçdiyi yolları ələ silib-süpürməyə, yandırmamağa çalışdı ki, Azərbaycan xalqının yeni nəsilləri heç zaman öz haqqı tarixini bilməsin, gerçək qəhrəmanlarını tanımasın. Sovet hökumətinin təbliğat-təşviqat maşını sayızsız-hesabsız "elmi" və "bədi" əsərlər yazdırdı, "kitab"lar çap etdirdi. Həmin "kitab"ları uşaq bağçalarından tutmuş orta və ali məktəblərədək oxuturdular, əzbərlətdirdilər. Amma zaman göstərdi ki, tarixin yaddaşı olduqca güclüdür, heç nəyi və heç kimi unutmur.

Bir əsrdə ikinci dəfə müstəqilliyini elan edən ölkə

Dövlətin yenidən azad, müstəqil, üç rəngli, ay-uzduzlu bayrağının yüksəklərdə dalğalanan görmək arzusu könlülərdə illərlə boy ata bilməyə də, cücərdi. Bu arzu, bu məqsəd XX əsrin sonlarına doğru Azərbaycan xalqını ayağa qaldıraraq bir yumruq kimi birləşdirdi. Və yenə də böyük mübarizə başladı.

Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyinə nail olmaq üçün də ağır sınaqlardan keçdi. Soydaşlarımız 1990-cı ilin yanvarında o dövrün ən müasir silahları ilə silahlanmış sovet qoşunu hissələrinin, onların tanklarının üzərinə olyağın yeridilər. Göstərdilər ki, xalq birləşəndə onun gücünün qarşısını qorxu, təşviq yaratmaqla, ən dəhşətli silahlarla, ən ağır, ən qəddar cəzalarla almaq mümkün deyildir.

XX əsrin axırlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə elan etdi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası işə başladı. Müzakirələr 4 gün davam etdi.

1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiyası qəbul olundu. Sənəddə bildirilir ki, "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və əsaslarının varlığını əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust Bəyannaməsinə rəhbər tutaraq bu Konstitusiyaya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunu, siyasi və iqtisadi quruluşunu əsaslanaraq təsdiq edir".



1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı. Əhalinin 95 faizi səsvermədə iştirak edərək Azərbaycanın müstəqilliyinə, suverenliyinə səs verdi.

Müstəqilliyini bərpa edən Azərbaycanın dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul olundu.

Bu tarixi hadisələrin baş verdiyi sonrakı illər Azərbaycan üçün çox çətin və məsulyyətli dövr oldu. Müstəqilliyinə qovuşmuş ölkəmiz həm iqtisadi böhranla, həm də Ermənistanla müharibəyə cəlb edilməklə sınağa çəkildi. Azərbaycan ərazilərinin 20 faizi işğal olundu, bir milyondan çox soydaşımız yurdlarını tərk etməyə məcburiyyətində qaldı. Onların da problemləri gənc dövlətin üzünə düşdü.

Azərbaycan o müvəkkəb, çətin illərdə də sınağından çıxdı, dövlətinin müstəqilliyini dünyada tanıtdı. 1996-cı il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə respublikanın özəmləri Prezidenti Heydər Əliyev xalqı müraciətində demişdir: "Respublikamızın dövlət müstəqilliyini dünyanın bütün ölkələrini tanımış, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına daxil olmuş və dünyanın böyük beynəlxalq təşkilatlarının hamısının üzvüdür, iştirakçısıdır. Ötən bəş il ərzində Azərbaycan Respublikasının dövlət müstəqilliyi daha da inkişaf etmiş, möhkəmlənmişdir. Ancaq bu dövr ölkəmizin həyatında çox gərgin və müvəkkəb proseslər dövrü olmuşdur".

O gün - dövlət müstəqilliyimizin beşinci ildönümünü qeyd edərək Heydər Əliyev xalqı müraciətində qarşıda çox böyük vəzifələrin durduğunu da danışırdı: "Ən böyük vəzifə ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin, ölkəmizin işğal olunmuş torpaqları azad edilsin, işğal olunmuş torpaqlardan didərgin düşmüş vətəndaşlarımız öz yerlərinə-yurdlarına qayıtsınlar", - deyirdi.

Bu gün işğalçı Ermənistan məğlubdur. 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev rəhbərliyi ilə zəfər qazandı. Erməni qəsbkarları 1990-cı illərdə zəbt etdikləri torpaqlarımızdan qovuldular. İndi işğaldan qurtulmuş Qarabağ və Şorqi Zəngəzurdə möhtəşəm tikinti-quruculuq, bərpa, abadlıq işləri aparılır.

Respublikamız dünyanın əksər dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurmaqda, sazişlər imzalamada davam edir. Azərbaycan beynəlxalq təşkilatlarda da sözlünü deyir, qətiyyətli mövqeyini nümayiş etdirir.

Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən işlər, Vətən uğrunda yaşamağı da, ölməyi də bacaran xalqımızın sevgisi, sədaqəti, təəssübkeşliyi ömünlü yarıdır ki, Azərbaycan daim öz müstəqilliyi, suverenliyi, istiqlalıya və varlığına qorunmaqda davam edir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Təbii ki, 18 oktyabr 1991-ci il müstəqilliyimizin elan olunduğu şanlı tarixdir. Yaxşı bilir ki, bu tarixdən etibarən xalqımızın başına gələn bəlalərin sayı artdı. Ölkədə hakimiyyət uğrunda mübarizə, siyasi çəkişmələr pik həddinə çatdı. Azərbaycan ölkəmizin müstəqilliyini istəməyən qüvvələrin məkrli niyyətlərini politqonuna çevirdi. Torpaqlarımız ard-arda işğal olundu, soydaşlarımız yurdlarından didərgin düşdü, qanlı faciələr baş verdi.

Hətta 1993-cü ilin iyul ayı hərbi siyasi qarşıdurmanın pik həddinə çatması ilə tariximizə yazıldı. Ölkə faktiki olaraq vətəndaş müharibəsi, müstəqilliyini elan etmiş Azərbaycan dövləti isə tamamilə məhv olmağa təhlükəsi ilə üz-üzə idi.

Bələ bir zamanda müstəqilliyimizin memarı Ulu Öndər Heydər Əliyev xalqı təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi, millətin vətəndaş müharibəsi təhlükəsindən, dövləti məhv olmaqdan xilas etdi.

Torpaqlarımız 20 faizi düşmənlərdən tapdığını altdan olan bir dövlət müstəqilliyi bərpa etsə də, ərazi bütövlüyünü tam təmin edə bilməmişdi.

Azərbaycanın rəşadətli ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə 2020-ci ilin oktyabrında torpaqlarını düşmənlərdən azad edərək müstəqilliyini müzi gözü götürməyənlərə sarsıdıcı zərbələr endirdi.

Bu gün dünyada yeni siyasi güc, iqtisadi qüdrət mərkəzinə çevrilmiş Azərbaycan dövləti müstəqillik yolunda inamla irəliləyir. Biz də bu günümüzdə bəxib vətəndaş olaraq dövlətimizə fəxr edirik.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Qürur günü

Əvvəli L-ci səh.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni (musiqisi Üzeyir bəy Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiqləndi. Dövlət başçısının sərəncamına əsasən, 18 oktyabr 1992-ci il Azərbaycan bayram günü kimi təsdiqləndi.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 il tamam olur. Xalqımız 1991-ci ildən sonra ikinci dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onları mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

Azərbaycan öz müstəqilliyini bərpa etdiyi mərhələdə ölkəmizin qarşısında tarixi vəzifələr dururdu. Təəssüf ki, o dövrdəki iqtidar zamanın tələblərinə cavab verə bilmədi. Bu isə tez-tez hakimiyyət dəyişikliyi ilə müşayiət olunur, torpaqlarımız "böyük Ermənistan" xülyası ilə yaşayan bədnam qonşularımız tərəfindən işğal edilir, xalqımızın milli məniyyətinə sarsıdıcı zərbələr endirilir. Müvəkkəb zaman kəsiyində ölkədə kaos, anarxiya hökm sürür, ekstremist meyillər getdikcə güclənir. İdarəetmədəki kobud nəqsənlər və hərə-mərcələrdəki kobud düşüncələr vətəndaşlarımız öz yerlərinə-yurdlarına qayıtsınlar", - deyirdi.

Bu gün işğalçı Ermənistan məğlubdur. 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev rəhbərliyi ilə zəfər qazandı. Erməni qəsbkarları 1990-cı illərdə zəbt etdikləri torpaqlarımızdan qovuldular. İndi işğaldan qurtulmuş Qarabağ və Şorqi Zəngəzurdə möhtəşəm tikinti-quruculuq, bərpa, abadlıq işləri aparılır.

Respublikamız dünyanın əksər dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurmaqda, sazişlər imzalamada davam edir. Azərbaycan beynəlxalq təşkilatlarda da sözlünü deyir, qətiyyətli mövqeyini nümayiş etdirir.

Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən işlər, Vətən uğrunda yaşamağı da, ölməyi də bacaran xalqımızın sevgisi, sədaqəti, təəssübkeşliyi ömünlü yarıdır ki, Azərbaycan daim öz müstəqilliyi, suverenliyi, istiqlalıya və varlığına qorunmaqda davam edir.

Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən işlər, Vətən uğrunda yaşamağı da, ölməyi də bacaran xalqımızın sevgisi, sədaqəti, təəssübkeşliyi ömünlü yarıdır ki, Azərbaycan daim öz müstəqilliyi, suverenliyi, istiqlalıya və varlığına qorunmaqda davam edir.

Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən işlər, Vətən uğrunda yaşamağı da, ölməyi də bacaran xalqımızın sevgisi, sədaqəti, təəssübkeşliyi ömünlü yarıdır ki, Azərbaycan daim öz müstəqilliyi, suverenliyi, istiqlalıya və varlığına qorunmaqda davam edir.

Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən işlər, Vətən uğrunda yaşamağı da, ölməyi də bacaran xalqımızın sevgisi, sədaqəti, təəssübkeşliyi ömünlü yarıdır ki, Azərbaycan daim öz müstəqilliyi, suverenliyi, istiqlalıya və varlığına qorunmaqda davam edir.

Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən işlər, Vətən uğrunda yaşamağı da, ölməyi də bacaran xalqımızın sevgisi, sədaqəti, təəssübkeşliyi ömünlü yarıdır ki, Azərbaycan daim öz müstəqilliyi, suverenliyi, istiqlalıya və varlığına qorunmaqda davam edir.

Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən işlər, Vətən uğrunda yaşamağı da, ölməyi də bacaran xalqımızın sevgisi, sədaqəti, təəssübkeşliyi ömünlü yarıdır ki, Azərbaycan daim öz müstəqilliyi, suverenliyi, istiqlalıya və varlığına qorunmaqda davam edir.

Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən işlər, Vətən uğrunda yaşamağı da, ölməyi də bacaran xalqımızın sevgisi, sədaqəti, təəssübkeşliyi ömünlü yarıdır ki, Azərbaycan daim öz müstəqilliyi, suverenliyi, istiqlalıya və varlığına qorunmaqda davam edir.

Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən işlər, Vətən uğrunda yaşamağı da, ölməyi də bacaran xalqımızın sevgisi, sədaqəti, təəssübkeşliyi ömünlü yarıdır ki, Azərbaycan daim öz müstəqilliyi, suverenliyi, istiqlalıya və varlığına qorunmaqda davam edir.

Bu tarixi gün münasibətilə Ümummilli Lider xalqı müraciətində birində demişdir: "Bu gün biz dövlət müstəqilliyimizin ildönümünü qeyd edərək yaxşı dərk edirik ki, qarşıda çox böyük vəzifələr durur. Ən böyük vəzifə ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin, ölkəmizin işğal olunmuş torpaqları azad edilsin, işğal olunmuş torpaqlardan didərgin düşmüş vətəndaşlarımız öz yerlərinə-yurdlarına qayıtsınlar. Bu yolda aparılan işlər öz səmərəsini verir. Əminəm ki, biz tutduğumuz yolla, bu məsələnin sülhə həll olunması yolu ilə bundan sonra da gedəcəyik və qarşıda qoyulan məqsədə nail olacağıq. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olunacaqdır. Ölkəmizdə demokratik proseslər bundan sonra daha da sürətlə inkişaf etdiriləcəkdir. Azərbaycanda demokratik cəmiyyət və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir və mən əminəm ki, biz gələcəkdə bu sahədə də böyük nailiyyət əldə edəcəyik".

Görünür odur ki, bu gün ölkəmizdə qazanan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyən edilmişdir. İstiqbalı müəyyənləşdirən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Bu siyasətin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu güclənən, gücə artan dövlətinə çevrilib, ödə dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunun təkcə Azərbaycan vətəndaşlarına deyil, bütün tərəqqipərvər dünya ictimaiyyəti təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran olur.

2003-cü ildən keçən on doqquz il ərzində isə Azərbaycan xalqı və dövləti, sözlən əsl mənasında, sürətli inkişaf dövrünü yaşayır. Ölkədə bütün istiqamətlər üzrə konkret proqramlar icra edilməkdədir. Ötən illərdə dünyada baş verən global böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasını əyani göstəricisidir. Dünya iqtisadi sistemində fəal iştirakçısı seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilir.

Keçən dövr ərzində ölkəmizin təhlükəsizlik strategiyası lazımı səviyyədə həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensialı baxımdan regionun lider ölkəsidir. Ötən 19 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, bütün sahələrdə yüksək nailiyyətlər əldə edilmişdir. Azərbaycan inkişafını milli modeli formalaşdırılıb.

Ötən illərə nəzər salanda Azərbaycanın bu gün möhtəşəm inkişaf mərhələsinə yaşadığını şahidi olurduq. Ən başlıcası, 44 günlük Vətən müharibəsində zəfərimizlə Qarabağın 30 ildən sonra düşməndən azad edilməsi Ulu Öndər Heydər Əliyev ideyalarına rəğmən, Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi düşünülmüş uzaqgörən siyasətin məntiqi nəticəsidir.

Artıq bütün Azərbaycan vətəndaşları, hətta xarici ölkələrdə yaşayan Azərbaycansevərlər neçə illərdir ki, həsrətində olduğumuz anlara şahidlik edirlər. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun şücaətini nəticəsində illərlə erməni işğalı altında olan dedə-baba yurdlarımız azad olub. İki ildən çoxdur ki, bu ərazilərdə geniş tikinti, bərpa və quruculuq işlərinə başlanılıb. Qarabağ və Şorqi Zəngəzurdə yeni yollar çəkilir, kəndlər, şəhərlər salınır... Bu yurdların sahibləri öz evlərinə qayıtmağa hazırlanırlar. Tarixi bayramı qürurla qeyd edən xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.

Rəhman SALMANLI,
"Azərbaycan"

Şanlı tarix

Bu gün Azərbaycan tarixinin ən şanlı günlərindən - 70 illik sovet istilasından sonra ölkəmizin müstəqilliyini bərpa etdiyi tarixi gündür. 31 il əvvəl bu gün, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında dövlət müstəqilliyi haqqında Konstitusiyası qəbul edildi.

1920-ci ilin aprelində "qırmızı ordu" tərəfindən Azərbaycan işğal olunduqdan sonra da xalqımızın müstəqilliyi olan inamı heç vaxt itmədi, hətta qanlı, qorxulu, ölümlə sancılan illərdə də müstəqillik uğrunda mübarizəni əyib və gizli yollarla davam etdirdi. Elə bu səbəbdən də dövlətlər - 1920-1936, 1937-1938, 1939-1954-cü illərdə xalqımız sovet repressiyası mənasından keçirilərkə ağır məsəqətlərə düşür edild.

Təkcə 1937-ci ildə yalnız "siyasi cinayət"ə görə 2846 nəfər həbs olundu, onlardan 2215 nəfəri haqqında ölüm hökmü çıxarıldı. Həmişə siyasi hərəkatların öndüdü xalqı ziyalları, alim və yazıçıları durubdu. Yazılar, şair və yazıçılar öz əsərləri, yaradıcılıqları ilə xalqı hazırlayaraq azadlıq uğrunda mübarizəyə ruhlandırıblar. Bunu bilən sovet rəhbərliyi 37-ci ildə yalnız 57 nəfər yazıçı, şairi, publisisti, naşiri, mühərriri və millətin qəhrəmanlıq ruhunun rəmzi olan 16 Azərbaycan generalını güllələyərkə məhv edib. 1930-1940-cı və 1950-ci illərin əvvəllərində repressiya olunan 70 min azərbaycanlıdan 29 min nəfəri ziyalılar olub. Ermənilərin ən yüksək postlar tutduğu sovet rəhbərliyi cəmiyyətin yaradıcı təbəqəsini, düşüncə bəyini məhv et-

məklə xalqımızın genofondunu məhv edəcəklərini zənn edirdilər. Abbas Mirzə Şərifzadə, Bəkir Cəbzadə, Cəmşid Naxçıvanski, Hüseyin Cavid, Mikayıl Müşfiq, Qam-bay Vəzirov, Yusif Vəzir Cəmənzəminli, Ömər Faiq Nəmanzadə, Əhməd Cavad və digər Azərbaycanın görkəmli elm, mədəniyyət və ictimai xadimlərinin məhv edən qırmızı col-ladlar ümumilikdə xalqımızın intellekt potensialına sarsıdıcı zərbə vurublar, lakin onun mübarizə ruhunu tamamilə məhv edə bilməyiblər.

Azadlıq eşqi, müstəqillik arzusu xalqın içində yenedən göyərmiş boy atmağa başladı. 1950-1960-cı illər Azərbaycan ədəbiyyatına, elminə gələn yeni nəsəl və Stalinin ölümündən sonra yaranan mühit xalqımızın içindəki qığılcımı alovlandırmamağa başladı.

1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi müstəqillik yolunda yeni bir səhifənin başlanğıcı oldu. İnsanlar artıq gizli düşüncələrini aşkarda ifadə edə bildirdilər. Şeyrlərdə, ədəbi nümunələrdə sonotkarlar siyasi azadlıq fikirlərini, düşüncələrini bu və ya digər formada ifadə edirdilər. Çünki respublikada siyasi düşüncəsinə, azad fikirlərinə görə insanlar təqib olunmur, hətta bu cür düşüncə adamları sehrlə bir formada bəlalardan qurtulur, hansısa formada müdafiə olunurlar.

Nəhayət, SSRİ rəhbərliyinin imperiyanı quruyub saxlamaq üçün

Ölkə iqtisadiyyatı asılılıqdan qurtarıb yüksəliş yoluna çıxarıldı, kadr hazırlığına xüsusi önəm verildi. Beləliklə, Azərbaycan addım-addım müstəqilliyə doğru irəliləyirdi... 1980-ci illərin sonlarında SSRİ-nin iqtisadi çöküşü, köhnə qaydalarla idarəetmənin özünü doğrultmaması, siyasi idarəetmədə aparılan islahatların səmərəsizliyi 1990-cı illərdə nəhəng imperiyanın süqutu ilə nəticələndi...

Xalqımızın müstəqilliyini gözü götürmək istəməyənlər, Cənubi Qafqazda, ümumiyyətlə, dünyada yeni, qüdrətli bir türk dövlətinin yaranmasını istəməyən qüvvələrin karnına yeni erməni faktoru gəldi. Erməni separatçıları yaranmış mühitdə, Mixail Qorbaçovla erməni lob-bisinin yaxınlığından istifadə edərək yeni bir üzdənirəq separatçı hərəkatına start verdilər. O zaman respublikamıza rəhbərlik edənlərin SSRİ hökumətindən asılılığı, müstəqil qərarvermə qabiliyyətinin və xalq arasındakı nüfuzlarının olmaması böyük faciələrə səbəb oldu. Artıq zaman da o zaman deyildi, xalq da yuxarıları diktdə etdiyi kimi yaşamaq istəmədi.

1990-cı il yanvarın 20-də xalqın gözüni qorxutmaq məqsədində Bakıya qoşun yeridildi, silahsız əhaliyə divan tutuldu. İnsanlarımız öz evləndir, qapısının ağzında, küçədə gülləbaran edildilər... Nəhayət, SSRİ rəhbərliyinin imperiyanı quruyub saxlamaq üçün

Ölkə iqtisadiyyatı asılılıqdan qurtarıb yüksəliş yoluna çıxarıldı, kadr hazırlığına xüsusi önəm verildi. Beləliklə, Azərbaycan addım-addım müstəqilliyə doğru irəliləyirdi... 1980-ci illərin sonlarında SSRİ-nin iqtisadi çöküşü, köhnə qaydalarla idarəetmənin özünü doğrultmaması, siyasi idarəetmədə aparılan islahatların səmərəsizliyi 1990-cı illərdə nəhəng imperiyanın süqutu ilə nəticələndi...

VƏTƏN müharibəsinin möhtəşəm ZƏFƏRİ



Vətən müharibəsinin 22-ci gündür, cəbhədə şiddətli döyüşlər gedir...

Ordumuzun uğurlu əməliyyatları, düşməne sarsıdıcı zərbələr endirməsi ilə bağlı müttəfiyə xos xəbərlər gəlir. Bu gün həm də xalqımız Dövlət Müstəqilliyinin Bərpa Günü'nün 29-cu ildönümünü qeyd edir.

Amma bir müddət sonra Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter hesabındakı paylaşımı bu bayram sevincini ikiqat artırır: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"

Bir qədər sonra qəhrəman hərbçilərimiz Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı Ali Baş Komandanın rəport verirlər. Bu xəbər hər bir azərbaycanlıya sevinc və qürur bəxş edir.

2020-ci il noyabrın 16-da Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza ilk səfərləri zamanı tarixi hadisə yaşanıb. Avtomobillə Xudafərinə doğru hərəkət edərkən dövlət başçısı deyir: "Bu gün, noyabrın 16-sı mənəim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq".

Bir qədər sonra Ali Baş Komandan Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırır. Sonra İlham Əliyev birinci xanım Mehriban Əliyevaya ilə Araz çayının sahilini gözüb Xudafərin körpüsünün önündə xatirə şəkilləri çökürdür.

Əlbəttə ki, dövlət başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqına qürur və fəxr hissi yaşatdı. Çünki xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

Xudafərinə gedən yolun başlanğıcı - Əmirvarlı-Soltanlı istiqamətindəki yüksəkliyin azadlığı

Bu bir həqiqətdir ki, Azərbaycan Silahlı Qüvvələri Vətən savaşında indiyədək heç bir ordu tərəfindən həyata keçirilməyən çətin relyefdə xüsusi döyüş tapşırıqlarına yerinə yetiriblər. Məhz bu müasir döyüş taktikası nəticəsində 30 il torpaqlarımızda möhkəmlənən, "keçilməz" istehkamlar quran düşmən silahını, bayrağını və şərfini də atıb qaçmağa məcbur olub.

44 günlük savaşda İlham Əliyevin "Dəmir yumruq" əməliyyatını yerinə yetirən bütün silahlı birləşmələr tapşırıqlarının icrasını uğurla reallaşdırmışdılar. Arazboyu ərazilərin, o cümlədən Xudafərin, Zəngilan şəhəri, eləcə də rayonun Ağbəd qəsəbəsi və "Şükürataz", eləcə də dəniz səviyyəsindən 2269 metr hündürlükdə olan "Bartaz" yüksəkliyinin düşmən tapdığından azad olunması tapşırığı isə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinə tapşırılmışdı. Azərbaycanın qəhrəman oğulları bu tapşırıqları layiqincə yerinə yetirərək Vətən qarşısında borclarını canları, qanları bahasına həyata keçirmişdilər.

Bu əməliyyatların haradan başlamasını, hansı taktikalardan istifadə edildiyini və qarşıya qoyulmuş tapşırıqların icrasını, yəni əsl reallıqları DSX-nin məhz bu ərazilərdə əməliyyat aparın igidlərinin öz dillərindən eşidilməsi isə hər kəsdə savaşın gedişatı barədə aydın təsvir yarada bilər. DSX-nin Cəbrayıl və Zəngilan rayonlarına təşkil etdiyi iki günlük media-tur zamanı döyüş əməliyyatlarında iştirak edən qəhrəmanlarla həmsöhbət olmaq imkanımız yaranır. Savaş qəhrəmanlarının əməliyyatlarla bağlı maraqlı fikirlərini dinlədikə, sanki iki il əvvəl qayıdıb ordumuzun Zəfər yürüşünə canlı şahidlik edərsən...

DSX-nin Çevik Hərəkət Qüvvələrinin "Zəfər" ordenli zabiti Nəsim Mirzəyevlə



"Dəmir yumruq"un Xudafərin əməliyyatı



Arazboyu taktiki gedişlər, Dəlidağ yüksəkliyinin itki vermədən azad olunması və tarixi abidəmizdə bayrağımızın dalğalandırılması necə baş verdi?

söhbət edə-edə savaş zamanı düşmənün ən güclü dayaq nöqtəsi hesab etdiyi 3-cü əşalonun yerləşdiyi yüksəkliyə qalxırıq. Bura o yüksəklikdir ki, düşmən Cəbrayıl istiqamətindən Zəngilana və Hadruta, Qubadlıya tərəf hərəkət edən bütün canlı qüvvə və texnikanı gündüz və gecə vaxtı rahat müşahidə edə bilmişdi. DSX-nin xüsusi təyinatlısı bu yüksəkliyin düşməndən necə təmizləmələrindən danışır:

"Cəbrayıl şəhərinin azad olunmasından sonra komandanlıq tərəfindən bizə döyüş tapşırıqları verildi və Arazboyu cənub-qərb istiqamətindəki bütün ərazilərin düşməndən təmizlənməsi əməliyyatlarını Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri həyata keçirməli idi.

Xudafərinin azad olunmasına gedən yol Cəbrayıl rayonunun Əmirvarlı-Soltanlı istiqamətində olan bu yüksəkliyin düşməndən təmizlənməsindən keçirdi. Dövlət Sərhəd Xidmətinin komandanlığı tərəfindən tapşırıldıqdan sonra əməliyyatlar başladı. Ərazi düzəngəhlik olduğu üçün düşmən hər tərəfi azı 10 kilometrlik məsafəni aydın müşahidə edirdi. Gecə vaxtı da hərəkət qeyri-mümkün idi. Termal gecəgörmə cihazlarından istifadə etməklə hərəkətimizi aydın görürdük. Yəni nə gündüz, nə də gecə hərəkət mümkün idi. Düşmənin üzünə

canlı hədəf kimi yeriyə bilməzdik. Bu səbəbdən də taktiki gediş dəyişdik. PUA-ları, xüsusən "Harop"ları havaya qaldırdıq. Düşmənin bütün diqqəti havadan hücumuna yönəldi və biz də bundan istifadə edərək Zəngilan istiqamətinə doğru hərəkət etməyə başladığımız. Bir gecədə xeyli məsafə gedib maneəvərlik etdik. Düşmənin heç zaman gözləmədiyi sağ cinahında öz səngərlərinə daxil olduq. Səhər açılarda onlar gördülər ki, başlarının üstünü kəsdirmişik və qaçmağa başladılar. Xeyli canlı qüvvəsini məhv etdik. Bununla da Zəngilan və Qubadlı istiqamətindən düşməne gələn dəstək və silah-sursat təminatının qarşısı alındı və Xudafərin istiqamətinə doğru irəliləməyimiz üçün əlverişli şərait yarandı".

Bu əməliyyatlarda iştirak etmiş DSX-nin Çevik Hərəkət Qüvvələrinin "Zəfər" ordenli zabiti Samir Məmmədov isə deyir ki, cəbhənin cənub-qərb hissəsində düşmənin ən güclü müdafiə xətti Cəbrayılın Əmirvarlı-Soltanlı kəndləri istiqamətində olan 3-cü müdafiə əşalonu idi. Bu yüksəklikdəki düşmən mövqelərindən böyük bir əraziyə nəzarət edilirdi. Həmin yüksəkliyin düşməndən təmizlənməsi silahlı qüvvələrimizin Zəfər yürüşünü bir qədər də sürətləndirdi:

"Məlumat gəldi ki, həmin yüksəklikdə düşmənin xüsusi təyinatlı qüvvələri

cəmləşib və kifayət qədər silah-sursatları da var. Bu xəttin yarılması ordumuzun qarşısında yeni imkanlar açdı. Yeni bu yüksəklik Xudafərin, Zəngilan və Qubadlıya gedən yolun başlanğıcı oldu. Ona görə də düşmən bütün qüvvəsini bu əraziyə toplamışdı. Hətta rabitə vasitəsi ilə onların danışıqlarını da eşidirdik. Onu da müəyyənləşdirmişdik ki, həmin ərazidə düşməne dəstək verən başqa dövlətlərdən gələn müdafiə qüvvələri də var. Təbii ki, bu, bizim qəhrəmanlara zərər qədər də təsir etmirdi. Elə döyüşlər zamanı da bu hiss olundu. Biz bu yüksəkliyi igid Azərbaycan oğullarının qəhrəmanlığı sayısında düşməndən azad etdik. Yüksəklik azad edildikdən sonra gördük ki, onlar bütün əraziləri termal kameralarla izləyirilmiş. Amma bu gecəgörmə kameraları da dadlarına çatmadı. Bu xətt xüsusi taktiki gedişlə yarıldı və düşmən ağır zərbə aldı".

Xudafərinin azad edilməsi

Düşmənin Əmirvarlı-Soltanlı istiqamətindəki güclü müdafiə xətti yarıldıqdan sonra Çevik Hərəkət Qüvvələri Araz çayı sahilinə cənub-qərb istiqamətində irəliləməyə tapşırıldı. Bu əməliyyata DSX-nin zabiti, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov rəhbərlik edir.

Elə Vətənin igid oğlu ilə azad etdikləri Xudafərin körpüsü qarşısında söhbətləşirik. Min illik tarixə malik olan bu tarixi abidə qarşısında keçirdiyi qürur və sevinc hisslərini bölüşən Babək Ələkbərov uğurlu əməliyyatdan danışır:

"Qürurverici hissidir, Xudafərin körpüsünü azad edib illər sonra buraya ilk ayaq basan bizlər olduq. Müharibə torpaqlarımızı düşməndən azad etmək üçün çoxdan gözlədiyimiz an idi. Çox sevinirəm ki, bu, bizə qismət olub.

Bəs bu necə baş verdi? Komandanlıq tərəfindən yeni döyüş tapşırığı aldıq ki, Xudafərin körpüsü düşməndən azad edilməlidir. Bu da DSX-nin Çevik Hərəkət Qüvvələrinin ən geniş döyüş tapşırıqlarından biri oldu. Biz Araz boyunca irəliləyərək Dəlidağ yüksəkliyini düşməndən təmizləməklə Xudafərinə yetişməli idik. Əməliyyatlara başladığımızda çıxan düşmənin bütün canlı qüvvəsini məhv etdik. 11 kilometrlik yolu qısa zamanda qət etdik. Bir sutkadan az bir vaxtda Dəlidağ silsiləsinə yetişdik. Burada düşmənin cəmləşmiş qrupu var idi. Amma onlar bizim xüsusi təyinatlı qüvvələrin peşəkərliliyi, qəhrəmanlığı, igidliyi qarşısında çox da duruş götürə bilməzdilər. Elə belə də oldu və çox sevincliyəm ki, biz bu əməliyyatı heç bir itki vermədən yerinə yetirdik. Dəlidağ yüksəkliyini düşməndən azad edib Xudafərin körpüsünə yetişdik.

Xoşbəxtəm ki, qədim abidəmizdə bayrağımızın dalğalandırılması və Ali Baş Komandan İlham Əliyevə Xudafərinin azadlığı rəportunun verilməsi mənə qismət oldu. Bu, qürur, sevinc, fəxr hissi idi. Ömrümdə belə sevinc hissi yaşamamışdım".

Babək Ələkbərov deyir ki, DSX-nin çevik qüvvələri İkinci Qarabağ müharibəsi dövründə ən sürətli əməliyyat kimi yadda qalmış hücumda 24 saat ərzində 105 kilometr ərazini işğaldan azad edərək düşməne ağır zərbələr endirib.

Ümumiyyətlə isə Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin "Harop", "Quzğun" və "Hermes" kimi pilotsuz uçan aparatlarının peşəkər tətbiqi nəticəsində düşmənin 290 zirehli texnikası məhv edilib.

Xudafərin körpüsü siyasi və iqtisadi cəhətdən mühüm önəm daşıyır. Eyni zamanda bu, Azərbaycanın İranla olan sərhədinin bir çox hissəsinin bərpa olunması demək idi. DSX-nin Çevik Hərəkət Qüvvələrinin dəqiq silahlarla hədəfləri məhv edərək İranla dövlət sərhədində tikilən strateji obyektlərə - su anbarlarına ziyan vurmaması ilk növbədə onların peşəkərliliyindən xəbər verirdi.

Bu gün Xudafərinə Azərbaycan bayrağı dalğalanır. Azərbaycan sərhədçiləri dövlət sərhədimizi göz bəbəyi kimi qoruyurlar. Erməni vandalizminin əyani təzahürü olan Xudafərin kəndi isə hələlik dağıntıların tablosu kimidir. Amma əminlik ki, tezliklə Ağaldada olduğu kimi, dövlətimizin iqtisadi qüdrəti sayəsində burada da həyat yenidən qaynayacaq.

Böyük ləkə yolunun inkişafında mühüm rol oynayan tarixi abidə

Xudafərin körpüsü Orta əsr Azərbaycan memarlığının dövrümüzə qədər gəlib çatan ən unikal abidələrindəndir. Bu abidə Yaxın və Orta Şərqi regionunun ən əzəmətli, ən məşhur körpülərindən biri hesab olunur. Araz çayının şimal və cənub sahillərini birləşdirən Xudafərin Böyük ləkə yolunun inkişafında mühüm rol oynayıb və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olub.

Xudafərin körpüsü tarixi sənəqlərdən keçərək çox hadisələrə şahidlik edib. Bu hadisələrdən ən önəmli isə xalqımız üçün mənəvi əhəmiyyəti böyük olan abidələrin ötürülməsi qovuşmasıdır.

Bu körpünün Azərbaycan xalqının dövlətinin taleyində, həyatında müstəsna dəyərdə olduğu var. Tarixən Azərbaycanla İran arasında rabitə yaradan bu körpünün üzərində indi bayrağımızın dalğalanması tarixi bir hadisədir.

Əsrlərlə yaşayın Xudafərin körpüsünün erməni işğaldan azad edilməsi həm də şərafət məsələsidir ki, Azərbaycan Ordusu bunu bacardı! Təsəffüf deyil ki, Xudafərinin azad edilməsi əməliyyatını və bayrağın ucaldılması mərasimini çoxsaylı güncəli qardaş və bacılarımız da Arazın o tayından gözəyən və sevinc içərisində izləyirdilər. Cəbrayıl rayonunun bu məntəqəsinin işğaldan təmizlənməsi olduqca əhəmiyyətlidir.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Bakı-Cəbrayıl-Zəngilan-Bakı

Oktyabrın 18-də Çevik Hərəkət Qüvvələrinə yeni tapşırıq verilir - Zəngilan şəhərinin azadlığı...

Xudafərinin şəhərə qədər olan məsafə heç də yaxın deyildi. Amma 2 gündən sonra Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərovə Zəngilan şəhərindən Ali Baş Komandan İlham Əliyevə qələbə məruzəsini etmək də qismət olur...

Zəngilan şəhərinin, Ağbəd qəsəbəsi, "Şükürataz" və "Bartaz" strateji yüksəkliyinin düşməndən necə azad olunması barədə qəzetimizin növbəti sayında.





Şuşada bayrağımızı ucaltmaq arzumu "dəmir yumruq" gerçəkləşdirdi

ASLANOV RƏŞAD ƏMİRBƏY OĞLU polkovnik

1979-cu il mayın 2-də Qusar şəhərində anadan olub. Qusar şəhər 6 nömrəli orta məktəbdə, Bakı Türk liseyində oxuyub. 6 yaşından cüdo ilə məşğul olub, "İdman ustası" dərəcəsi alıb. 1997-ci ildə 687 bal toplayaraq, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. Əlaçlı olduğuna görə 4 il Prezident təqaüdüçüsü olub, Qırmızı diploma layiqi görüldü və diplomu ona Ali Baş Komandan Heydər Əliyev təqdim edib.



Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kəşfiyyət ixtisası üzrə zabit kursunu fərqlənmə ilə bitirib.

2002-2005-ci illərdə Naxçıvanda yerləşən hərbi hissədə kəşfiyyət təqim komandiri, 2005-2008-ci illərdə kəşfiyyət bölmə komandiri, 2008-2013-cü illərdə kəşfiyyət bölmə rəisi olub. 2013-cü ildən bu günədək xüsusi təyinatlı müxtəlif hərbi hissələrin komandiri vəzifəsində xidmət edir.

Vətən müharibəsinin iştirakçısıdır. Şuşa şəhərinin giriş qapısına Azərbaycan bayrağını asıb.

"Qarabağ" ordeni, "İgidliliyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illik "Yubiley", 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsuruz xidmətə görə", 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

...O gün Şuşanın giriş qapısına Azərbaycanın ay-ıldızlı, üçrəngli bayrağını sancanda döyüşlər ərzində ilk dəfə idi ki, gözlərimdən yaş axırdı. Bu həm zəfər qüruru, həm də şəhid olan qardaşlarımla bağlı ürəyimdəki hiszlər idi.

Xatırlayıram, hələ 14 yaşında olarkən liseydə keçirilən tədbirdə "Çirpirdi Qara dəniz" məhəssisi səsləndirilmiş və elə həmin andan o məhəssisə olan bir misra beynimə həkk olunmuşdu: "Qafqazlardan asacağıq, türklüyə şən qatacağıq, Azərbaycan bayrağını Qarabağdan asacağıq..."

Bəli, artıq bu gün o gün idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı azadlığa qovuşdurmuşdu. Mən də həyatımdakı ən böyük arzuma çatmışdım. Şuşa şəhərinin giriş qapısının üstündən yenidən asdığım və məğrur dalğalanan bəzəddəş bayrağımızı gördükdə səsim gəldikcə haqırdım: "Azərbaycan bayrağını Qarabağda, Şuşada asdıq..."

Hərbi kimi Vətənə daha faydalı olacağımdır

Uşaq vaxtımdan Vətənə, torpağa, bayrağa bağlı olduğum üçün hərbi olmaq istəmişəm. Azərbaycan torpaqlarının 20 faizinin işğal, yüz minlərlə vətəndaşımızın el-obasından didərgin düşməsi, mənfur düşmənin xalqımızın başına gətirdiyi olumsuz müsbətlər uşaqlıq dövründən yaddaşda ağır-acılı iz buraxmışdı. İfa etdiyim məhəssisə - "Çirpirdi Qara dəniz"i liseydə oxuyanda da taleyim gələcək yoluna qərar vermişdim. Qətiyyətlə əmin idim ki, Vətən üçün ən faydalı olacağım peşə məhz hərbi peşəsidir.

1997-ci ildə liseyi bitirərək qəbul imtahanlarından çox yüksək - 687 bal toplayaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olundum. Onu da deyim ki, eyni zamanda Türkiyənin YÖS (Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün universitetlərdə qəbul imtahanı) imtahanlarına da qatılmışdım. Atam xəbər gətirdi ki, Türkiyənin ən nüfuzlu ali məktəblərindən birinə - Orta Doğu Texniki Universitetinə qəbul olmuşam. Lakin mən orada oxumaqdan imtina etdim. Bəlkə də, Türkiyədə təhsilin fəlaqətlərindən sayılan bu universitetdən imtina etməyim kimlər üçünsə ağılsızlığa əla bilirdi (ələ ailə üzvlərim, qohumlarımız, dostlarımız və qərarıma ciddi etiraz edirdilər), amma mən qərarımı vermişdim: hərbi olacağam və həyatda özüm üçün bundan yüksək bir vəzifə arzulamırdım.

İndi geriyyə baxanda o zaman verdiyim qərarın düzgün olduğuna bir daha əmin olaram və Tanrıya şükür edirəm ki, tutduğum yolu axırıncı qədər davam etdirdim. Sonda Qarabağda qazanılan zəfərdə mənim də payım oldu...

Ümummilli Liderin müdrik siyasətinin uğurlu nəticəsi

Kursantlıq illərim Azərbaycan Ordusunun yeni quruculuq dövrü idi və ilk olaraq, NATO sistemində atıl-

maq istəyəndə addımlar da hərbi məktəbdə başladıldı. O zaman Ümummilli Liderin müdrik siyasəti nəticəsində Türkiyədən müəllimlər, komandirlər dəvət edildi. Onlar ən yüksək səviyyədə dərslər və təlimlər keçir, bizi mükəmməl yetişdirdilər. Xüsusilə vətənpərvərlik ruhumuz yüksək idi və mən tam əminliklə deyirəm ki, həmin zamanda belə o kursantların hər biri Vətən yolunda canlarından keçməyə hazır idi.



Ali Hərbi Məktəbdə təhsil aldığı müddətdə daim Ümummilli Liderimizin nəzarəti, diqqəti altında idim. Heydər Əliyev dəfələrlə məktəbimizə gəlir, tədbirlərimizdə olur, bizlərlə nahar edirdi. Ulu Öndər tərəfindən göstərilən belə diqqət və qayğı bizim üzümüzə böyük məsuliyyət qoyurdu və bu etimadı doğrultmaq üçün əzmlə çalışırdıq.

4 il ərzində "Heydər Əliyev" təqaüdü aldığım Ali Hərbi Məktəbi 2001-ci ildə qırmızı diplomla bitirdim. Bu diplom mənə Ümummilli Liderimizin tərəfindən təqdim olundu. Ali Hərbi Məktəbi motoatıcı ixtisası üzrə bitirdim. Sonra Təlim və Tədris Mərkəzində 1 il kəşfiyyətçi üzrə kurs keçdim. 2002-ci ildə isə təyinatlı Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin birində xidmətə göndərilmişdim. Naxçıvanda kəşfiyyət zabitini olaraq təqim komandiri, bölmə komandiri, hərbi hissənin komandiri kimi xidmət etdim. 2013-cü ildə Naxçıvanda yerləşən hərbi hissələrdə ordu strukturunda dəyişiklik oldu, Əlahiddə Ümumqoşun Ordu yarandı və kəşfiyyət hərbi hissəsi nəzdində xüsusi təyinatlı hərbi hissə formalaşdırıldı. Mən də öz xidmətim orada davam etdirməyə başladım.

Ordunun görün gözü, eşidən qulağı kəşfiyyətçilərdir. Çox həssas bölgədə - Naxçıvanda bu, daha mühüm əhəmiyyət kəsb edir. Çünki Muxtar Respublika düşmənlə böyük sərhəd xəttinə malikdir, daim düşmənin hədəfi altındadır.

Bütövlükdə hərbi xidmət yolum ordu quruculuğunun bütün mərhələlərini əks etdirir. Heydər Əliyevin liderliyi dövründə ordu quruculuğu sürətlə gedirdi, cənab İlham Əliyevin fəaliyyəti dövründən isə ordumuzun müasir üsullarla təkmilləşdirilməsinə başlandı. Həm hərbi təchizatın modernləşməsi, həm də xidmətin NATO standartlarına uyğunlaşdırılması prosesləri daha sürətlə həyata keçirildi.

2020-ci ilin iyul ayında düşmənin Tovuz istiqamətindəki təcridatları zamanı artıq bizə də öyan idi ki, ermənilər müharibəyə hazırlaşır. Əslində, Oktyabrın 11-də iki dəstəyə bölündük. Hər birində 11 xüsusi təyinatlı qrup, hər qrupda da 10-12 nəfər olmaqla, yarımsı Hadrut, yarımsı Füzuli istiqamətində irəlilədik. Biz ora gələndə Hadrut qəsəbəsi düşmənin işğalından azad olmuşdu, amma ermənilər davamlı əks-hücumlarla qəsəbəni qaytarmaq istəyirdilər. Hadrut özü dərədə yerləşirdi, ətrafı isə yüksəkliklər idi və orada yerləşən düşməni qəsəbəyə giron döyüşçülərini atəşə tuturdu. Biz gələndən sonra komandanlıq qərar qəbul etdi ki, ilk öncə, ətrafdakı yüksəkliklər alınsin, daha sonra yaşayış məntəqəsi tam nəzarətə götürülsün. Biz elə də etdik: məhdud görmə şəraitində yüksəklikdəki düşməni mövqelərinə qalxıb v-

Ali Baş Komandan ordunun modern silahlanması, hərbi arsenalın ən yeni növ silahları tətbiq etməsi prosesini böyük peşəkarlıq və əsl vətənpərvərliklə həyata keçirdi. Cənab İlham Əliyev qısa müddətdə Azərbaycan Ordusunu silahlandırma və döyüş hazırlığı səviyyəsinə görə dünyanın ən yaxşısı sırasına çıxardı. Yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində cənab Prezident tərəfindən mühüm işlər görüldü, böyük əhəmiyyətə malik hərbi yönümlü layihələr icra olundu. Bu isə bizə daha keyfiyyətli xidmət etmək, tabeliyimizdə olan zabit, gizir və əsgərləri daha yaxşı yetişdirmək imkanı yaradı.


İstər Ümummilli Lider, istərsə də Ali Baş Komandan İlham Əliyev hər dəfə Naxçıvana rəsmi səfərdə gələndə mütləq hansısa hərbi hissənin açılışına iştirak edir, bizimlə görüşür, tapşırıqlar veririrdilər. Bu diqqət və qayğının qarşılığında isə bizim işimiz tabeliyimizdə olan zabit, gizir və əsgərləri layiqli, vətənpərvər ruhda yetişdirmək və onları gələcək döyüşlərə hazırlamaq idi.

Zəfərin Günnüt müjdəsi

Tələmədəki hər günümüz elə keçirdi ki, sanki sabah müharibə olacaq. Təbii ki, hərbi qulluqların ilk vəzifəsi vətəni düşməndən qorumaqdır, amma bizim torpaqlarımız düşməndə olduğundan hər gün müharibənin başlayacağı və torpaqlarımızı azad etməyimiz niyyəti ilə təlimlər aparırdıq.

Nəhayət, oktyabrın 10-da Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin Vətən müharibəsinə cəlb olunması barədə tapşırıq alındı. Müharibəyə gedəcəyimiz elan ediləndə, təsəvvür edin, elə sevinirdik ki, sanki müharibəyə yox, toy-bayram yollanırdıq. Yola düşməzdən əvvəl Naxçıvanda döyüş qorqahı yaradıldı və polkovnik Tehran Mənsimov rəhbər təyinatlı oldu. Mən də Naxçıvandan yola düşən hərbi hissələrdən birinin komandiri idim. Son hazırlığımız da görüb hava limanına gəldik. Müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev şəxsən bizə xeyir-dua verdi. Ali Baş Komandanın bizə göstərdiyi etimadı çatdırdı. 300-ə yaxın xüsusi təyinatlı 2 təyyarə ilə yola düşdük.

Hər iki təyyarədə fotoselfi çəkirdim. Sonradan bildik ki, bu foto-tar sosial şəbəkələrdə yüz min dəfələrlə paylaşılıb, milyonlarla bəyənilməyə başladı. Xalqımızın bu etimadı bizə olan güvəni göstərdi. Elə o foto-da xüsusi təyinatlıların üzündə Ali Baş Komandanın bizə göstərdiyi etimada böyük minnətdarlıq, yüksək dö-



hələsi başladı. Tuğ kəndi, Böyük Tağlar, Çanaqçı və Sığnaq kəndləri, Daşaltı və Şuşaya kimi bu qaydada davam etdik.

Sadələdiyim bu kəndləri düşmənin güclü müqavimətinə və davamlı hücumumuzu tab gətirməyərək tərki edirdi, qorxub qaçır, amma bəzi məntəqələrdə, yüksəkliklərdə ciddi müqavimət var idi. Bizim qruplar aşkar edilən düşmənin koordinatlarını yuxarı qorqahaya verirdilər. Onlar da müvafiq olaraq artilleriya, aviasiya və PUA-lar vasitəsilə bu hədəfləri vururdular və düşmənin izi-tozu da qalırdu. Hərəkətimizə mane olan bütün düşməni qüvvələrini yerində məhv edirdik. Yəni Hadrutdan Daşaltıya kimi bütün kəndlər bu qayda ilə azad edildi.

Savaş müddətində ən böyük ruh yüksəkliyini Ali Baş Komandanın aralığı aradı. Arada radio dilləmək imkanı olanda onun xüsusilə böyük maraqla qulaq asırdıq. Həm də yuxarı komandanlığın mütləq olaraq cənab Prezidentin döyüşlərlə bağlı ictimaiyyətə bölüşdürüldüyü fikirləri, rəyləri bizə çatdırırdı. Onu da bildirdik ki, ölkə rəhbəri xalqa müraciətləri zamanı azad etdiyimiz hər bir kəndin, rayonun qələbə müjdəsini dərhal verir. Demək, hər gün biz qələbə qazanmıyırdıq.


Cənab İlham Əliyevdən aldığımız motivasiya gücümüzü min qat artırır, bizi qələbəyə daha da səfərbər edirdi.



elə biz də hər zaman müharibəyə hazır idik, amma bu dəfə daha ciddi hazırlaşmağa, Qarabağın relyefinə uyğun təlimlərə başladırıq.

Sentyabrın 27-si əks-hücum əməliyyatları başlayanda Naxçıvanda idik. Artıq döyüşlər gedirdi və çox niğəran idik ki, biz döyüş meydanından kənarda qalıb hərbi fəaliyyət icra etmirik. Hər gün Allaha dua edirdik ki, kaş biz də döyüşə gedək. Həm fordi, həm də bölmə olaraq bu barədə rəhbərliyə dəfələrlə müraciət edirdik. Bizə söyləyirdilər: "Gözləyin, vaxtı, zamanı var, siz burada da lazımsız, burada da döyüş ola bilər..."

Nəhayət, oktyabrın 10-da Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin Vətən müharibəsinə cəlb olunması barədə tapşırıq alındı. Müharibəyə gedəcəyimiz elan ediləndə, təsəvvür edin, elə sevinirdik ki, sanki müharibəyə yox, toy-bayram yollanırdıq. Yola düşməzdən əvvəl Naxçıvanda döyüş qorqahı yaradıldı və polkovnik Tehran Mənsimov rəhbər təyinatlı oldu. Mən də Naxçıvandan yola düşən hərbi hissələrdən birinin komandiri idim. Son hazırlığımız da görüb hava limanına gəldik. Müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev şəxsən bizə xeyir-dua verdi. Ali Baş Komandanın bizə göstərdiyi etimadı çatdırdı. 300-ə yaxın xüsusi təyinatlı 2 təyyarə ilə yola düşdük.



hələsi başladı. Tuğ kəndi, Böyük Tağlar, Çanaqçı və Sığnaq kəndləri, Daşaltı və Şuşaya kimi bu qaydada davam etdik.

Sadələdiyim bu kəndləri düşmənin güclü müqavimətinə və davamlı hücumumuzu tab gətirməyərək tərki edirdi, qorxub qaçır, amma bəzi məntəqələrdə, yüksəkliklərdə ciddi müqavimət var idi. Bizim qruplar aşkar edilən düşmənin koordinatlarını yuxarı qorqahaya verirdilər. Onlar da müvafiq olaraq artilleriya, aviasiya və PUA-lar vasitəsilə bu hədəfləri vururdular və düşmənin izi-tozu da qalırdu. Hərəkətimizə mane olan bütün düşməni qüvvələrini yerində məhv edirdik. Yəni Hadrutdan Daşaltıya kimi bütün kəndlər bu qayda ilə azad edildi.

Savaş müddətində ən böyük ruh yüksəkliyini Ali Baş Komandanın aralığı aradı. Arada radio dilləmək imkanı olanda onun xüsusilə böyük maraqla qulaq asırdıq. Həm də yuxarı komandanlığın mütləq olaraq cənab Prezidentin döyüşlərlə bağlı ictimaiyyətə bölüşdürüldüyü fikirləri, rəyləri bizə çatdırırdı. Onu da bildirdik ki, ölkə rəhbəri xalqa müraciətləri zamanı azad etdiyimiz hər bir kəndin, rayonun qələbə müjdəsini dərhal verir. Demək, hər gün biz qələbə qazanmıyırdıq.

Cənab İlham Əliyevdən aldığımız motivasiya gücümüzü min qat artırır, bizi qələbəyə daha da səfərbər edirdi.

Şuşa əməliyyatı qeyri-adi hərbi planla gerçəkləşdi

Demək olar ki, istiqamətimiz boya sağ və sol cinahlarımız düşməni əhatəsinə idi və biz xüsusi təyinatlılar onların ortasından içəri keçmişdik. Yüksəklikləri, yaşayış məntəqələrini ardıcıl olaraq azad edirdik, biza təhkim olunmuş motoatıcı hərbi hissələr vəzifəsində sağ və sol cinahlara bağlatırdırdı ki, düşməni arxasına keçməsin.



Bakı Şəhər İcra Hakimiyyətinin nəşr etdiyi "ZƏFƏR MEMUARLARI. Döyüşçülər sərkərdə və müharibə haqqında" kitabından istifadə olunub

Sığnaq kəndini azad edəndən sonra rəhbərlik tərəfindən tapşırıq verilməmişdi ki, polkovnik Tehran Mənsimovun rəhbərliyi ilə xüsusi təyinatlılar Daşaltı kəndinə girsinsinlər. Biz əməliyyatların gedişində gördük ki, bu, mükəmməl hərbi plandır: Daşaltının üzəri Şuşa qalası, sol tərəf isə Laçın dəhlizidir. Yüksəklikdəki düşməni Daşaltıya giron qüvvələrimizi görüb elə zənn etdi ki, biz buradan hücum edəcəyik. Ona görə bütün mədafiə qüvvələrini Şuşa qalasının üstündə və dəhlizdə topladı. Əldə olan məlumatlara görə, Şuşa şəhərinin müdafiəsinə düşmənin 3 min nəfərlik hərbi qüvvəsi cəlb olunmuşdu. Polkovnikin rəhbərliyi etdiyi qüvvələr və digər hərbi birləşmələr Daşaltıya girdən düşməni bütün gücü ilə 5 gün gecə-gündüz onları atəş altında saxladı.

Biz xüsusi təyinatlılara isə tapşırıqlar ki, gecə - məhdud görmə şəraitində arxadan Laçın dəhlizini aşaraq meşəyə düşək, oradan da Şuşanın girişinə tərəf hərəkət edək.

Hava çiskinli və dumanlı idi, göz gözü görmürdü. Əslində, bizə mane olacaq hava şəraiti möcüzə nəticəsində bizi Şuşaya daha da yaxınlaşdırdı. Şuşa dağılarının dumanı düşməni görməyə imkan vermədi ki, biz hardan gəldik və onların arxasına necə çıxdıq. Onlar bunu hiss edəndə artıq gec idi. Biz Laçın-Şuşa yolunun üstündə olan bütün düşməni qüvvələrini məhv etdik.

Noyabrın 6-sı Şuşa şəhərinin girişini artıq düşməndən azad edilmişdi. Onu da deyim ki, Vətən müharibəsinə gələndə Naxçıvandan özümle bayrağımızı götürmüşdüm. Bütün dost-tanışma, ailəmə söz vermişdim

Rəhbəri olduğum hərbi hissədə 79 nəfər şəhid oldu, 242 nəfər isə yaralandı. Yaralananların əksəriyyəti sağ qalıb, amma hələ də aralarından xidmətə tam yararlı olmayanlar var. İndi Azərbaycanın bütün bölgələrində xüsusi təyinatlılardan olan şəhidlər uyuyur.

Bu Vətən hamımızdır!

25 ildir hərbi xidmətdəyəm. Bu müddət ərzində Ulu Öndərin, sonradan isə Ali Baş Komandanın diqqət və qayğısını hər zaman hiss etmişəm. Mütləq olaraq hərbiçilərin məsələlərini qaldırılıb, sosial işarətimiz, hərbi maddi-texniki təchizatımız yaxşılaşdırılıb. Yeni bu illər ərzində dövlət bizə hər cür diqqət göstərib.

Bizim əsas vəzifəmiz xalqın, dövlətin, Ali Baş Komandanın xüsusi təyinatlılara olan etimadını doğrultmaq idi ki, buna nail olduq.

Vətən müharibəsi Azərbaycan Ordusunun böyük qəhrəmanlığının, eyni zamanda Ali Baş Komandanın yüksək strateji və taktiki döyüş hazırlığının, sərkərdəlik məharətinin nümayişidir. Bu müharibədə Azərbaycanı yaşayın bütün xalqlar vəhdi, bərabər şəkildə iştirak etdi, qələbə qazandı. Birinci Qarabağ müharibəsində də rus, belarus, yəhudi, ukraynalı və ölkəmizin digər xalqların nümayəndələri olan vətəndaşlar torpağımızın müdafiəsinə qalxmışdılar. O zaman da şəhidlərimiz olmuşdu.

Mən ləzgiyəm, doğma Vətənim Azərbaycan uğrunda hər an canından, qanından keçməyə hazırım. Milliyətimdən asılı olmayaraq, hamımız Azərbaycan oğluyuq. Bu Vətən hamımızdır!

Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbər bacarığı Vətən müharibəsinə qələbə ilə sonlandırdı və mənə də həyatdakı ən böyük arzuma çatdırdı. Döyüşlər boyu hər zaman ürəyimin üstündə gözdirdiyim müqəddəs üçrəngli bayrağımızı Şuşada dalğalandırmaq nəsimim oldu. Bundan böyük xoşbəxtlik təsəvvür edə bilmirdim.

Zəfərin ilk ildönümündə - 8 noyabr 2021-ci ildə Ali Baş Komandan İlham Əliyevlə Şuşada Cür düzündə görüşümdə, söhbətimizdə də müzəffər sərkərdəmizə bu duyğularımı çatdırdım. Cənab Prezidentə bir daha bəyan etdik ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmr etdiyi istənilən yerdə müqəddəs bayrağımızı sancmağa hazırız.

Çətinliklə olsa da, tankları aparıb deyilən məkana yerləşdirdim. Tapşırığın icrası ilə bağlı məlumat verən mənə müharibənin artıq qələbə-



Rəhbəri olduğum hərbi hissədə 79 nəfər şəhid oldu, 242 nəfər isə yaralandı. Yaralananların əksəriyyəti sağ qalıb, amma hələ də aralarından xidmətə tam yararlı olmayanlar var. İndi Azərbaycanın bütün bölgələrində xüsusi təyinatlılardan olan şəhidlər uyuyur.

Bu Vətən hamımızdır!

25 ildir hərbi xidmətdəyəm. Bu müddət ərzində Ulu Öndərin, sonradan isə Ali Baş Komandanın diqqət və qayğısını hər zaman hiss etmişəm. Mütləq olaraq hərbiçilərin məsələlərini qaldırılıb, sosial işarətimiz, hərbi maddi-texniki təchizatımız yaxşılaşdırılıb. Yeni bu illər ərzində dövlət bizə hər cür diqqət göstərib.

Bizim əsas vəzifəmiz xalqın, dövlətin, Ali Baş Komandanın xüsusi təyinatlılara olan etimadını doğrultmaq idi ki, buna nail olduq.

Vətən müharibəsi Azərbaycan Ordusunun böyük qəhrəmanlığının, eyni zamanda Ali Baş Komandanın yüksək strateji və taktiki döyüş hazırlığının, sərkərdəlik məharətinin nümayişidir. Bu müharibədə Azərbaycanı yaşayın bütün xalqlar vəhdi, bərabər şəkildə iştirak etdi, qələbə qazandı. Birinci Qarabağ müharibəsində də rus, belarus, yəhudi, ukraynalı və ölkəmizin digər xalqların nümayəndələri olan vətəndaşlar torpağımızın müdafiəsinə qalxmışdılar. O zaman da şəhidlərimiz olmuşdu.

Mən ləzgiyəm, doğma Vətənim Azərbaycan uğrunda hər an canından, qanından keçməyə hazırım. Milliyətimdən asılı olmayaraq, hamımız Azərbaycan oğluyuq. Bu Vətən hamımızdır!

Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbər bacarığı Vətən müharibəsinə qələbə ilə sonlandırdı və mənə də həyatdakı ən böyük arzuma çatdırdı. Döyüşlər boyu hər zaman ürəyimin üstündə gözdirdiyim müqəddəs üçrəngli bayrağımızı Şuşada dalğalandırmaq nəsimim oldu. Bundan böyük xoşbəxtlik təsəvvür edə bilmirdim.

Zəfərin ilk ildönümündə - 8 noyabr 2021-ci ildə Ali Baş Komandan İlham Əliyevlə Şuşada Cür düzündə görüşümdə, söhbətimizdə də müzəffər sərkərdəmizə bu duyğularımı çatdırdım. Cənab Prezidentə bir daha bəyan etdik ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmr etdiyi istənilən yerdə müqəddəs bayrağımızı sancmağa hazırız.

Çətinliklə olsa da, tankları aparıb deyilən məkana yerləşdirdim. Tapşırığın icrası ilə bağlı məlumat verən mənə müharibənin artıq qələbə-



Müzəffər Sərkərdənin qüdrətli Ordusu

"Şuşanı almağa gedirəm, ana"



Bir yaşında anasının qucağında Şuşanı tərk edən Nurlan 28 il sonra yurduna dönmək üçün canından keçdi

Həqiqət xanımın tanışlığımızın 15-16 illik tarixi var. Bakının Biləcəri qəsəbəsində onun tibb bacısı kimi çalışdığı 2 nömrəli dömr yolu poliklinikasında tanış olmuşduq. Məcburi köçkün olduğuna sözləmişdi. 1992-ci ilin aprelinde doğma yurdları necə sarsıntılar içində tərk etdiyini göz yaşları ilə xatırlayırdı. "Bakıda doğulan körpəm Şuşada yaşamağı arzulayırdı". 2007-ci ilin aprelin 26-da "Azərbaycan" qəzeti Həqiqətin bu sərəlvə ilə qeydlərini də dərc etmişdi.

Həqiqət Həsənova Xankəndi şəhərində tibb texnikumunu bitirmiş və sonra elə orada poliklinikada çalışmışdı. Məlum hadisələr baş verəndə Azərbaycanın tibb bacıları təzyiqlə altında iş yerlərini tərk etməli olmuşdular. Həqiqət Şuşaya gələrək oradakı sanatoriyada işləməyə başlamışdı. Təəssüf ki, bu da uzun sürməmişdi. Ailəsi və doğmaları ilə birlikdə Biləcəri məskunlaşan bu xanıma yurd həsrəti bir an belə dincik vermirdi. Düşmənlə nifrət, intiqam hissi aşıb-darırdı. Deyirdi ki, lazım gələrsə, döyüşə də gedər. Həm də tibb bacısı kimi deyil, əsl əsgər kimi... Kim düşünə bilər ki, döyüşmək onun deyil, Şuşanı anasının qucağında, o vaxt hələ bir yaş tamam olmayan körpə kimi tərk etmiş Nurlanın alnına yazılıb. Lakin bu, illər sonra baş verəcək...

Bakıda ailənin ikinci övladı - qızı Gülnar dünyaya gəldi. Həqiqət deyirdi ki, böyüdükcə, ağılları kösdikcə, uşaqları Susa deyib, Şuşa eşidirdilər. Qarabağ, Şuşa ona görə uşaqların dilindən düşmürdü ki, bu barədə evdə hər gün söhbət gedirdi. Xüsusilə ananın sözü-söhbəti tükənmişdi.

Ürəyi sevgi ilə dolu idi

Vətən müharibəsi başlanan gün Vüqar düşmənlə üzvləşən səngərdəydi. Komandanlıq tərəfindən hərbi hissə qarşısında qoyulan döyüş tapşırığını uğurla, cəsarətlə yerinə yetirəndən, düşmənin canına qorxu salan igidlərindən biri də Vüqar İsmayilov idi.

Düşmən işğal etdiyi torpaqlarda istehkamlar tikib əlverişli yerlərdə mövqelənmişdi. Tutduğu yerləri vermək, təslim olmaq niyyətləri yox idi. Nəmərdəsinə manevrlər edib, hiyləyə əl atırdılar. Qəlbə qısqas hissi ilə döyünən, torpaq həsrəti ilə vuruşan "Öldü var, döndü yoxdur", - deyib savaşa giren Azərbaycan əsgəri addım-addım irəliləyirdi.

Oktyabrın 4-ü Vüqarın qulluq etdiyi bölük Suqovuşan uğrunda ölüm-dirim savaşı apardı. Düşmən əldə etdiyi manevrlər edib, ordumuzun əsgərlərini irəli buraxıb ağır artilleriya, minatanlarla zərbələr endirirdi. Belə qanlı döyüşlərin birində ömrünün 22-ci payızını ya-

- Xankəndidəki poliklinikada çalışan həkim və tibb bacılarında cəmi beş-altı nəfəri azərbaycanlı idi. Ermənilərin onları görməyə gözü yox idi. Məni də ilk gündən sevmədilər. İllah da ki, mən azərbaycanlı xəstələrə qaçqınlıqla yanaşanda, onların nazını çəkəndə erməni arvadları pıçıldayıb, özlərinə yer tapa bilmirdilər. Ermənilər qanımızı içməyə hazır idilər. Əlbəttə, biz onlara yüz qat artıq nifrət edirdik... Bununla belə, mənfurlar Xankəndidə yağ içində böyrək kimi yaşayırdılar. Belə bir şərait bəlkə də Azərbaycanın heç bir digər rayonunda yox idi. Ancaq onlar tülkü hiyləgərliyi ilə qabaqdangəlməşlik edib deyirdilər ki, bu bölgədə iqtisadi inkişaf geri qalıb, əhali yaxşı dolana bilmir. Arxamızca danışıb, ayağımızın altına qazırdılar və "qara məni basınca, mən qaranı basım" prinsipi ilə bizi millətçi andlandırdılar...

Həqiqətin atası Yelmar Quliyev tarix müəllimi olmuşdu. Odu ki, o, atasından da mükəmməl tarix dərsləri almışdı və bu baxımdan da keçmişimizə, dost-düşmənimizə yaxşı bələddiyi vardı. Bir dəfə Həqiqət oğlunun tarix dərslərindən Ulu Öndər Heydər Əliyev haqqında oxuduğunu görüb özünü saxlaya bilmədi. "Tarixi yaxşı öyrənmək lazımdır, oğlum", - dedi. - Heydər Əliyev ermənilərin qorxdığı və çəkdiyini şəxsiyyət idi. Bir vaxt Qorbaçov SSRİ dövlətinin rəhbərliyində çalışan Heydər Əliyevi qəsd-qərəzliklə vəzifədən uzaqlaşdırdı. Moskva radiosu bu xəbəri verəndə Xankəndidəki ermənilərin çiçəyi qırdılar. Dildə bir söz deməyə cəsarətləri çatmasa da, bütün gün deyib-gülür, bir-birinin əlini sıxır, yeyib-ıçirdilər. Amma yazıqlar bilmirdilər ki, bizim Ulu Öndərimizi məğlub etmək mümkün deyil..."

- Eləcə də xalqımızı, - deyər Nurlan onun sözünü kəsdi. - Sən heç danıxma, ana, gedəcəm, Qarabağı, Şuşanı qaytaracam. Təki Prezidentimiz İlham Əliyev ömr versin. Məktəbdə dostlarımız bu barədə çox söhbətmiş olur. Demə ki, yazmışız çatmır, günü bu gün gedirik döyüşə!

şayan Vüqar Məhəmməd oğlu İsmayilov düşmən gülləsinə tuş gəlir. Vüqar İsmayilov 23 noyabr 1998-ci ildə Sumqayıt şəhərində anadan olub. 2004-2015-ci illərdə Sumqayıt şəhər 28 sayılı tam orta məktəbdə oxuyub. 2016-2020-ci illərdə Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Regionşünaslıq ixtisası üzrə ali təhsil alıb. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb.

Vüqarın doğulub böyüdüüyü evdə-yük. Valideynləri onun otağını indi ekməzəyib ediblər. Burada Vüqarın müxtəlif illərdə çəkdiyi şəkillər, şəxsi əşyaları qorunub saxlanılır. Vüqarın atası Məhəmməd İsmayilov gəlişiminin məqsədini bilib deyir:

- Oğlum, şəhidləri unudulmağa qoymadığınız üçün minnətdaram. Övlad itikisi valideyn üçün ağır olsa da, oğlumla fəxr edirəm. Torpaq canla qorunub, qanla alınır. Vüqar çox vətənpərvər övlad idi. Hələ universitetdə oxuyarkən deyirdi ki, Qarabağ uğrunda müharibə başlasa, könüllü olaraq dö-

O vaxt Nurlan hələ Bakıda Şuşa 3 nömrəli orta məktəbində təhsil alırdı. Bu arzusunun çin olmasına, əlinə silah götürüb düşmən üstünə şığıyacağı günə hələ nə az, nə çox -15 il qalırdı. Bu 15 ildə nələr baş verəcəkdi, onu hələ heç kəs, o cümlədən Həqiqət də bilmirdi. Ancaq Həqiqətin artıq dərk etdiyi bir həqiqət vardı: Vətən sevgisi-ni hələ övladı körpə ikən onun bələyinə hopdurub, laylaları ilə qəlbinə köçürüb, bu hissi uşağa ailədə anasın-

2015-ci ilin xoş bir günündə Həsənovlar ailəsi çoxdankı arzusuna çatdı. Nurlana toy çaldırıldı, evə gəlin gətirdi. Sonra da iki şirin-şökr nəvənin - Nurgülün və Məhəmmədin dünyaya gəlişinin sevincini yaşadı. Nurlan ailə qurduğu Gülnarə xanımın xoşbəxt yaşayır, sanballı bir şirkətdə çalışırdı. Elə bil hər iş qaydasında gedirdi. Amma bu, ilk baxışda belə idi. Axı yurd həsrəti vardı, düşmənlə bütün olub-keçənlərin "haqq-hesab"ını çəkmək qalırdı. Qarşıda hələ şəhidlərin, Şuşa nisgili ilə dünyasını dəyişən nəçə-nəçə doğma insanın qisasını almaq dayanırdı.

Odu ki, 2020-ci il sentyabrın 21-də Nurlan Həsənov könüllü kimi təlimlərə qoşuldu. Sentyabrın 27-də işə işğal altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində Silahlı Qüvvələrimizin sadıq zabiti kimi döyüşə atıldı.

- Sanki davaya deyil, toy-bayrama gətmişdi, - deyir Həqiqət xanım. - Sevinirdi elə bil. Deyirdi ki, narahat olmayın, hər şey yaxşı olacaq. "Şuşanı almağa gəlmişəm". Sözüni hər dəfə belə bitirirdi...

Şuşada yaşamağı arzulayan igidimiz Vətən müharibəsinin ilk şuşalı şəhidi oldu. Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə şücaət göstərdi. Oktyabrın 1-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına canından keçdi. Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "Cəsur döyüşçü", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olundu.

"Nurlanın ömrü yolu yarımçıq qırıldı" deməyə. Bu yol şəhidlik adlanan bir zirvəyə yüksəldi. Elə bir zirvəyə ki, həmişə görünəcək, qürur mənbəyi olacaq. Vətən, xalq, Nurlan Həsənovun doğmaları və bu gün atasızlıq acısı çəkək-çəkək böyüyən də, ömrü boyu baş uca, qəlbə ixtisarlı olacaq bir cüt balası üçün.



Söhbətə anası Rəna xanım qoşulur: - Vüqar 3 uşaq idilər. O, ikinci övladımız idi. Dərd ortağımız, sirdaşımız, hər sözüümü dəyər biləcək bir övlad idi. Ürəyi sevgi dolu idi. Çox vətənpərvər idi. "Qarabağı düşməndən geri almağa, bizim yaşamağa haqqımız yoxdur", - deyirdi. İndi Qarabağ var, Vüqar yoxdur. Keşke bugünü-müzü, azad Qarabağı görə biləydik. Futbol həvəskarı idi. "Qarabağ" komandasının əşqi idi... Oğlumla fəxr edirəm. Müharibədəki zəfərimizlə qürur duyuram. Canını vətənə qurban verib vətənləşən, bayraqlaşan 3 min nəfərdən biri də mənim Vüqarım oldu. Qürurluyam ki, Vüqar kimi bir qəhrəmanın anasıyam. Canını vətənə fəda etmiş Vüqar İsmayilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Elşən QƏNİYEV, "Azərbaycan"

18 ZƏFƏR gündəliyi oktyabr 2020-ci il

Oktyabrın 18-də saat 00:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə razılışmanı kobud surətdə pozub.

Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatən və artilleriya qurğularından atəşə tutur. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qoşunlar bütün cəbhəboyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirib.

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhəboyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayıb.



Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində daha bir paylaşım edib: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"

Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında Müstəqillik Günü ilə bağlı paylaşım edib:

"Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, özminin, birlik və həmrəyliyinin, Vətənə sadıqlılığının şahididir. Əminəm ki, xalqımızın məhəbət və xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəziyyətlərin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!"



Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Saat 12:30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyarrəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

"Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir".

Bu fikirlər Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi instaqram hesabında etdiyi növbəti paylaşımında öz əksini tapıb.

Paylaşımında deyirdi: "Azərbaycan Ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarıdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirik. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilib.

Nümayiş olunan videoda Azərbaycan Ordusunun zirehli texnika və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunub. Videonun son kadrlarında düşmən səngərləri tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərinin irəliləməsi aydın görünürdü.



Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.



Müdafiə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağını qaldırılması, eləcə də Füzuli istiqamətində gedən döyüşlərdə xeyli sayda canlı qüvvə və texnika baxımından itkilərə məruz qalan düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnikası və silah-sursatının foto və videogörüntülərini yayıb.

GCM GLOBAL ENERGY AZERBAIJAN

"Global Energy Azerbaijan"

şirkəti və onun törəmə şirkətləri

Azərbaycan xalqını

"Absheron Operating Company"

"Binagadi Oil Company"

"Karasu Operating Company"

"Shirvan Operating Company"

"Neftechala Operating Company"

**18 Oktyabr -
Müstəqilliyin
Bərpası Günü**

*münasibətilə
təbrik edir,
xoş günlər və
firavan həyat
arzulayır!*



Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Azərbaycanda toplaşacaqlar

Oktyabrın 19-21-də Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin Türk-İslam dünyasının məram və amallarına xidmət edən görüşlərinə və mənəvi birliyinin təşkilatı baxından gerçəkləşmə tədbirlərinə evsahibliyi edəcək.

Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xolixanov, Qazaxıstan baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalqab Xocaquliyev Azərbaycanda bir araya gələcəklər.

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin daha öncə İstanbulda və Türkiyədə görüşlərinin ardınca Bakıda



üçüncü görüşü oktyabrın 19-da Güllüstan Sarayında baş tutacaq. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası və müsəlman dini liderlərinin yekdil rəyi ilə ərəsəyə gələn Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə

rəhbərləri Şurasının Əsasnaməsi oktyabrın 20-də türk dünyasının mədəniyyət paytaxtı Şuşada imzalanacaq, birgə bəyanat qəbul ediləcək. Dini liderlər Şuşanın Yuxarı Gövhər ağa məscidində birgə namaz qılacaqlar.

Oktyabrın 21-də Güllüstan Sarayında Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri və elm adamları "Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyərli" mövzusunda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılacaq, qarşda xalqlarımızın və dövlətlərimizin ortaq mənafə və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunacaqdır. Həmin gün dini liderlər Heydər məscidində Cümə namazı qılacaqlar.

Tədbirlərdə TDT-yə üzv ölkələrin nümayəndə heyətləri, elm, din, siyasi və ictimai xadimləri iştirak edəcəklər.

"Azpetrol" şirkəti Hadrut qəsəbəsində sayca 96-cı yanacaqdoldurma məntəqəsini istismara verdi

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti strateji inkişaf planına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə 2-ci, respublika üzrə isə 96-cı yanacaqdoldurma məntəqəsini istismara verdi.

İşğaldan azad edilən ərazilərdə "Azpetrol" brendi altında fəaliyyət göstərən növbəti saycar (modul) tipli yanacaqdoldurma məntəqəsi Hadrut qəsəbəsi ərazisində yerləşir.

Yeni yanacaqdoldurma məntəqəsində A1-92, premium və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. YDM ərazisində 5 yeni iş yeri yaradılıb. Zəngilanın Ağalı kəndi ərazisində avqust ayında fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinin işçilərini nəzərə alaraq, "Azpetrol" şirkəti



kəti Qarabağ ərazisində artıq 10 daimi iş yerinin açılmasını təmin edib.

"Azpetrol" şirkətin ilk yanacaqdoldurma məntəqəsi - "Spartak" 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllədə açılıb. "Azpetrol" şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 96 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma

(propan-butan) məntəqəsi, ictimai nəqliyyatda səmərəliliyə xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sızılıb təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanması üçün 3 neftbazası, yanacaqdaşıyan maşınlar üçün avtoqaz, yanacaqın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaqdaşıyan avto-

mobili, minik maşınları üçün avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sızılıb təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafə, avtoyuma, market) fəaliyyət göstərir.

Müdafiə Nazirliyi:

"Ermenistan ordumuzun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbuüz mövqelərinə artilleriya qurğuları cəmləşdirib"

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbuüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir

Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın "Dostluq" ordeni mükafatçısı Kaykeb Aliyevanın dünyasını dəyişməsi ilə əlaqədar rəhbərlik etdiyi "Azərbaycan qızları" rəqs ansamblına təqdim edilmiş videofilmə baxıblar.

Qeyd edək ki, ötən il Azərbaycanın "Dostluq" ordeni mükafatçısı Kaykeb Aliyevanın dünyasını dəyişməsi ilə əlaqədar rəhbərlik etdiyi "Azərbaycan qızları" rəqs ansamblına təqdim edilmiş videofilmə baxıblar.

Özəvəl Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərində iştirak edən nümayəndə heyəti və tədbir iştirakçıları Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında Ulu Öndər Heydər Əliyevin

abidəsini və Şəhidlər abidə kompleksini ziyarət ediblər.

Sonra tədbir iştirakçıları Azərbaycanın "Dostluq" ordeni mükafatçısı Kaykeb Aliyevanın həyatı və yaradıcılığı ilə bağlı hazırlanmış videofilmə baxıblar.

Qeyd edək ki, ötən il Azərbaycanın "Dostluq" ordeni mükafatçısı Kaykeb Aliyevanın dünyasını dəyişməsi ilə əlaqədar rəhbərlik etdiyi "Azərbaycan qızları" rəqs ansamblına təqdim edilmiş videofilmə baxıblar.

Özəvəl Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərində iştirak edən nümayəndə heyəti və tədbir iştirakçıları Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında Ulu Öndər Heydər Əliyevin

Kaykeb Aliyeva ansamblı ilə yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəqs dərnəyində yüzlərlə yeni yemə gəncə rəqs sənətinin sirlərini öyrədib.

S.Abbasov Azərbaycanın "Dostluq" ordeni mükafatçısı Kaykeb Aliyevanın yaradıcılığına xüsusi diqqət göstərdiklərini, ölkə başçılarımız tərəfindən K.Aliyevanın Azərbaycanın "Əməkdar artisti" fəxri adına, Özbəkistanın "Dostluq", "Şöhrət" və "Müstəqillik" ordenlərinə layiq görüldüyünü bildirib.

"Özbəkistan-Azərbaycan" Dostluq Comiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Kaykeb Aliyevanın yaradıcılığı haqqında danışaraq, onun yorulmaz fəaliyyəti nəticəsində Özbəkistanda Azərbaycan rəqsçiləri tərbiyə, təbliğ edilib və sevilib. Erkin Nuriddinov Kaykeb Aliyevanın "Mehrecon" Hamilər Şurasının həmsədri kimi Özbəkistandakı uşaq evləri və internat məktəblərinin tədbirlərində yaxından iştirak etdiyini, daim onlara hamilik etdiyini vurğulayaraq, bu işin ona ümumrespublika hörmətini qazandırdığını bildirib.

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, mədəni əlaqələri haqqında danışaraq bu il iyun ayında Prezident İlham Əliyevin Özbəkistana səfərinin iki ölkə arasında əməkdaşlıqda yeni sahifə açıldığını qeyd edib.

Qənirə Paşayeva 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Özbəkistanda səfərində övaxt Kaykeb Aliyevanın "Bülbül" adlanan rəqs ansamblının ifasını gördükdən sonra onları Azərbaycana qatılmaq üçün dəvət etdiyini qeyd edib.

O, dostluq əlaqələrimizin inkişafı, rəqs sənətimizin Özbəkistanda təbliği ilə bağlı Kaykeb Aliyevanın xüsusi xidmətlərini vurğulayıb və onun rəhbərlik etdiyi ansamblın

tirak etdiyini, daim onlara hamilik etdiyini vurğulayaraq, bu işin ona ümumrespublika hörmətini qazandırdığını bildirib.

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, mədəni əlaqələri haqqında danışaraq bu il iyun ayında Prezident İlham Əliyevin Özbəkistana səfərinin iki ölkə arasında əməkdaşlıqda yeni sahifə açıldığını qeyd edib.

Qənirə Paşayeva 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Özbəkistanda səfərində övaxt Kaykeb Aliyevanın "Bülbül" adlanan rəqs ansamblının ifasını gördükdən sonra onları Azərbaycana qatılmaq üçün dəvət etdiyini qeyd edib.

O, dostluq əlaqələrimizin inkişafı, rəqs sənətimizin Özbəkistanda təbliği ilə bağlı Kaykeb Aliyevanın xüsusi xidmətlərini vurğulayıb və onun rəhbərlik etdiyi ansamblın

ANAMA:

"Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 271 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib"

Azərbaycan Respublikasının Mətbuat Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan miniatür təminatçılıq əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, oktyabrın 10-dan 15-dək Törtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış miniatür təminatçılıq əməliyyatları zamanı piyada oleyhinə 33, tank oleyhinə 111 mina və 271 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 435 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.



UNESCO erməni vandallığını görməzlikdən gəlir



İstər döyüş meydanında aldığı sarsıdıcı zərbələr, istərsə də siyasi məsələlərdəki ard-arda uğursuzluqlar erməni vandallarını təşvişə salıb.

Güc yolu ilə nəyə nail ola bilmədiklərini anlayan erməni hərbi-siyasi rəhbərliyi çıxış yolunu havadarlarının əli ilə Azərbaycana təzyiq etməkdə görürdülər. Bu niyyətləri də baş tutmadı və bir qayda olaraq bundan sonra da alınmayacağı şübhəsizdir.

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və möhkəm iradəsi "sülh göyərçini" olmaq həvəsinə düşən Emmanuel Makronu yerində oturtdu. Astana səfəri zamanı Azərbaycan Prezidenti konkret olaraq bildirdi ki, belə bir adamın vasitəçilik missiyası qəbul edilməzdir. Bizimlə də heç kim təzyiq yolu ilə danışıq bilməz! Fransanın və digər "təəssübkeşlərinin" əli ilə Azərbaycana təzyiq edib istədiklərinə nail ola bilməyəcəklərini anlayan ermənilər olmayan ağıllarını itirərək daha böyük, insanlığı sığmayan vəhşiliklər edirlər.

Heyiflərin qədim torpaqlarımızda olan mədəni irsimizi, min illərlə yaşa olan tarixi abidələrimizi, əcdadlarımızın uyuduğu qəbiristanlıqları dağıtmağa çıxmaq istəyirlər. Ermənilərin mədəni irsimizə təcavüzü, törətdikləri vandalizm nə birinci, nə də sonuncu deyil. Bu, erməni xislətindən gələn, onun mahiyyətindən doğan amildir. Dağıtmaq, sök-mək, yandırmaq, məhv etmək ermənilərin canında, qanında-dır. 30 ilə yaxın bir zaman ərzində işğal etdikləri ərazilərdə bir dəm də olsun salamat tikili, qəbiristanlıq, tarixi abidə qoymayan vandallara təəssüf ki, bu gün kimi ciddi irad tutan bir beynəlxalq təşkilatlara da rast gəlmədik. Dəfələrlə rəsmi Bakı Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılmasını təklif etsə də, bu beynəlxalq qurum müxtəlif



bəhanələrlə, UNESCO-nun siyasi məsələlərə qatışmadığını bildirməklə bölgəyə monitorinq aparmaq üçün missiya göndərməkdən imtina edib. Öslində, təşkilat bu mövqeyi ilə ermənilərin siyasi iradəsinin əsirinə çevrilərək ölkəmizdə onlara olan inamı tamamilə itirmiş oldular. UNESCO rəhbərliyi yaxşı anlayır ki, eger bölgəyə belə bir missiya göndərsələr, tarixi mədəni irsimizin ermənilər tərəfindən tamamilə məhv edilməsi barədə sayısız-hesabsız faktlarla, erməni vandallığı ilə rastlaşacağıqlar. Acınacaqlı faktdır ki, cəzasızlıq görün, UNESCO-nun laqəbi münasibəti fonunda erməni tərəfi Azərbaycan xalqının yüzillikləri boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir. Bu proses ermənilərin sentyabrın ortalarında sərhədlərimizdə törətdikləri genişmiqyaslı təxribatdan və bu təxribatın nəticəsində aldığı sarsıdıcı cavabdan sonra daha da sürətlənib. Ermənilərin tarixi abidələrimizi vandalla-

sına məhv etməkdə məqsədləri qədim torpaqlarımızdan izimizi silməkdir. Nə qədər ki, beynəlxalq təşkilatlar törədilən vəhşiliklərə göz yumacaq, nə qədər ki, UNESCO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumacaq, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı bir o qədər də artacaq.

Baş verənlər rəsmi Bakı Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılmasını təklif edib.

Azərbaycan Ordusuna məğlub olan Ermənistan gəc-tez anlamalıdır ki, tarixi abidələrimizi dağıdıb məhv etdikləri üçün də cavab verəcəkləri gün uzaqda deyil. Bunun hök-mün sabah olacağı qətiyyətlə şübhə doğurmur.

Elşən QƏNİYEYEV,
"Azərbaycan"

Azərbaycan səfirliklərinə hücumlar bütün diplomatik konvensiyaların ciddi pozulmasıdır



Vətən müharibəsində məğlub olan Ermənistan müharibə bitdikdən sonra da təxribatlar törətməkdən əl çəkmədi. Döyüş meydanında acizliyinin qisasını almaq üçün indi yalnız Azərbaycanın dinc sakinlərini hədəfə almaqla kifayətlənmədi. Son zamanlar isə xarici ölkələrdə olan səfirliklərimizə radikal erməni qruplaşmalarının hücumları artmaqdadır.

Bu il avqustun 2-də bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum etdi. Səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq asdılar, divarlara, pəncərələrə ərəb dilində şüar yazdılar və sösləndirdilər. Sentyabrın 18-də isə Gürcüstanın paytaxtında Azərbaycan səfirliyinə qarşı təxribat cəhd göstərildilər. Belə ki, Tiflisdə yaşayan ermənilər Gürcüstandakı səfirliyimizə doğru yürüş etməyə başladılar. Həmin gün - sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvləri hücum etdilər. Onlar səfirliyə zorla daxil olmağa cəhd göstərdilər.

Əllərdəki əşyalarla binaya və ətraf əraziyə maddi ziyan vurdular. Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırıldı. Görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim olundu.

Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışında diqqətə çatdırdı ki, Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə hücum edildi: "Özünü də birinci hücumdan sonra Fransa Prezidenti t-

lefonla mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədlə tədbir görülməkdir. Lakin bunun, yumşaq desək, doğru olmadığını ortaya çıxtdı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci hücum cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özümdən çıxmış radikalın izdihamı oldu. Bu, qətiyyətlə qəbul edilmişdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir".

Hər kəsə məlumdur ki, diplomatik korpusun yerləşdiyi binaya hücum cinayət əməlidir. Çünki səfirliyə hücum ələ həmin dövlətə hücum sayılır.

Oktyabrın 10-dan 11-nə keçən gecə diplomatlarımız

qarşı açıq şəkildə terrora cəhd göstərildi. Belə ki, Azərbaycanın Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açıldı. Hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz ABŞ-in müvafiq qurumlarını dərhal məlumatlandırdı, kameran görüntüləri təqdim olundu. Oktyabrın 12-də ABŞ-in ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırıldı, ciddi narahatlığımız və narazılığımız, diplomatik nümayəndəliyimizin təhlükəsizliyinin təmin edilməsi tələbi nəzərə çatdırıldı.

Hücumlar ayrı-ayrı ölkələrdə həyata keçirilsə də, bunların eyni mərkəzdən idarə edildiyi şübhə doğurmur. Məlumdur ki, ermənilərin ASALA və digər terror təşkilatları fəaliyyət göstərir. Azərbaycan və Türkiyənin diplomatik korpusları onların hədəfindədir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı

bəyanatında bildirildi ki, son vaxtlar xarici ölkələrdəki erməni icmalarının radikal nümayəndələri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumların sistemli xarakter daşması, o cümlədən Azərbaycanın Vaşinqton, Paris, Beyrutdakı səfirliklərinə qarşı hücumlar və vandalizm aktları ciddi narahatlıq yaradır. Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi beynəlxalq konvensiyaya uyğun olaraq yerləşdiyi həmin ölkələrin üzərinə düşür. Bununla bağlı Azərbaycan XİN hər bir insidentlə bağlı müvafiq araşdırma aparılması və Azərbaycan səfirliklərinin və diplomatlarının təhlükəsizliyinin təmin edilməsi üçün lazımı səviyyədə təmin edilməsi tələbini bir daha vurğuladı.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Fransanı etiraz dalgası bürüyür

Bu gündən ölkədə ümummilli tətil başlayır

Oktyabrın 16-dan başlayaraq Parisdə küçələrə çıxan on minlərlə insan ölkə prezidenti Emmanuel Makronun siyasətinə etiraz edir. Qiymət artımına və iqlim böhranına münasibətdə hökumətin hərkətsizliyinə qarşı mitinqi Jan-Lük Melanşonun ifrat solçu "Yenilməyən Fransa" partiyası, yaşlılar və sosialistlər təşkil ediblər.

Nümayişçilər məaşların və sosial müavinətlərin artırılmasını, elektrik enerjisinin qiymətlərinin sabitləşdirilməsini, izafi mənfəətdən verginin təbiiyi və ekoloji layihələrə investisiya qoyulmasını tələb edirlər.

Eyni zamanda etirazçılar yanacaq və ərzaq məhsullarının bahalaşmasına, habelə pensiya yaşının artırılmasına qarşıdır.

"Makron ölkəmizi dağıtmaq istəyir"

Partiya sədri ilə birlikdə kütləvi yürüş ədəbiyyat üzrə Nobel mükafatı laureatı, yazıçı Anni Erno rəhbərlik edir.

Melanşon nümayişçilər qarşısında çıxışında etiraz mitinglərinin davam edəcəyini açıqlayıb və oktyabrın 18-dən



etibarən ümummilli tətilin başladığını elan edib.

Nümayişçilərin ölkə rəhbərliyinin yürütdüyü daxili və xarici siyasətdən çox narazıdır. "Sarı jiletli" hərəkatının üzvü jurnalistlərə bildirib: "Biz fransızları yoxsulluqdan xilas etmək üçün buradayıq. Makron ölkəmizi dağıtmaq istəyir. O, bütün ictimai nemətləri məhv etməyə çalışır. Bizə aydındır ki, noyabr ayından etibarən bütün yanacaq, benzini və dizelin qiyməti 3 avrodan yüksək olacaq. Ona görə də hərəkatə keçmək lazımdır. Əks halda bu qiş ac qalacaqdır".

"Fransa artıq həddini aşır"

Digər nümayişçi Fransanın ona aid olmayan müharibələrə və münaqişələrə qatılmasından narazıdır: "Fransa artıq həddini aşır. Ölkəmizi bizə aidiyyəti olmayan müharibə və münaqişələrə cəlb etməyə çalışırlar".

Mitingin təşkilatçılarının məlumatına görə, küçələrə 140 min insan çıxıb.

Polis nümayişçilər arasında 200-dən 400-ə qədər təxribatçının olduğunu bildirib.

Günün ikinci yarısında polisə qarşıdırma başlayıb. Məlumatla görə, qara

maskalar taxan radikal "Societe Generale" bankının ofisinə soxularaq bir neçə kompüter çıxarıblar. Polis qüvvələri onların ticarət obyektlərinə və ya banklara zərər vurmaq cəhdlərinin qarşısını ala bilməyib. Həmçinin, nümayişçilərin kiçik qrupları polisə fişnglər atıb, onlar da öz növbəsində etirazçılara gözyaşardıcı qazla cavab veriblər. Ən azı iki nümayişçinin yaralandığı bildirilir.

Neftçilərin tətili səbəbindən yanacaq tükənib

Fransada vəziyyət bir neçə gündür çox gərgindir. Məaşların artırılması tələb edən neft emalı zavodlarının işçilərinin iki həftəyə yaxın davam edən tətili getdikcə daha çox yanacaq qıtlığına səbəb olur. Bəzi yanacaq doldurma məntəqələrində yanacağın qiyməti 1 litr üçün 3 avrodur. Hakimiyyət vəziyyətin 2018-ci və 2019-cu illərdəki "sarı jiletli" etirazlarına bənzər nümayişlərə səbəb ola biləcəyindən ehtiyat edir.

Xatırladaq ki, Fransanı silkləyən ovaxtı etirazlar qismən yanacaq vergilərinin artırılması ilə şərtlənirdi.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Ermənistanda, demək olar ki, bütün sahələr üzrə qeydə alınan tənəzzül daha sürətli xarakter almağa başlayıb. Sosial-iqtisadi sferada daha böyük çətinliklərlə üzləşən ölkədə siyasi, humanitar problemlərin də miqyası davamlı şəkildə genişlənir.

Noticə etibarilə əhalinin həm maddi vəziyyəti gərginləşir, həm də insanları pozulmuş hüquqlarını bərpa etməkdə yeni maneələrə üzləşirlər. Belə vəziyyətdə Ermənistandan birtərəfli köçüb gedənlərin sayının artması tamamilə təbii sayılır.

Hazırda erməni cəmiyyətində müşahidə edilən problemlər silahlı qüvvələrdə də özünü qabarıq şəkildə büruzə verir. Postmüharibə dövründə də ölkədə özbaşınalıq, oğurluq, fərarilik, nizamnamədən kənar hərəkətlər və digər cinayətlər artmaqda davam edir. Orduda cinayətlərin sayının artması vəziyyətin daha acınacaqlı hala gəldiyini göstərir. Orduda özünü qabarıq göstərən ne-

Özbaşınalıq, oğurluq, fərarilik

Məğlub Ermənistan ordusunda hərbi vəzifələr rüşvətlə alınır

qativ hallardan biri də oğurluq, silahlı və sursatların detallarının sökülərək satılmasıdır.

Ermənistan cəmiyyətində qeyd olunur ki, artıq dörd ildir hakimiyyət silahlı qüvvələrdə islahatlara başladığını elan edir. Vurğulanır ki, N.Paşinyanın ictimai bəyanatlarında çox kəskin bir məqamda orduda genişmiqyaslı islahatlara başlanıldığını bəyan edilib. "Past" nəşri yazır ki, ölkənin silahlı qüvvələrində böyük islahatlar aparılırdı, Ermənistan ordusu bu gün belə ağır durumda olmur. Bildirilir ki, silahlı qüvvələrin sistemində ciddi dəyişiklik olmadığı üçün hakimiyyət ictimaiyyəti ancaq imitasiya ilə məşğul edə bilər. Belə bir imitasi-

ya, məsələn, üç aylıq təlimləri 25 günlük əvəz etməkdir. Bununla belə, onların çox qısa bir dövrü əhatə edən toplantılarla konkret hansı problemi həll etmək istədikləri qeyri-müəyyən olaraq qalır. Əgər həqiqətən də ölkənin təhlükəsizliyinin artırılmasından söhbət gədirsə, o zaman daha əhatəli tədbirlər paketinə start verilməlidir.

Hökumətin son iclasından da göründüyü kimi, qadınların təlimləri də təşkil olunma bilər və bu, böyük tarixində analoqu olmayan islahat kimi ictimaiyyətə təqdim olunacaq. Müəllif iddia edir ki, Ermənistan hakimiyyəti öz təşəbbüsləri ilə məşğul olsa da, həllini tapmayan



lardan sonra Paşinyan hökumətin iclasında ciddi üzə bəyan edir ki, bundan sonra hərbiçilərin heç nəyə, hətta çörəyə də ehtiyacı yoxdur. Ən əsası isə orduda yemək məsə-

lənini özləri həll etmələri ilə fəxr edirlər".

Qeyd olunur ki, çətin hərbi-siyasi vəziyyətdə olan bir ölkə üçün ordunun ərzaq məsələsi nə qədər vacib olsa da, ikinci dərəcəli, hətta onuncu problem olmalı idi, onun həlli üçün iclasda bəyanat verməyə belə ehtiyac qalmamalı idi. Bununla da orduda ərzaq probleminin həll olunduğuna dair böyük təbliğat köpüyü yaratmağa çalışıblar. Başqa məsələni həll etmədikləri üçün hər dəfə yeməkdən danışmaları olurlar.

Bütün bunların fonunda orduda hərbi qulluqçuların müxtəlif vəzifələrə təyin edilməsi üçün böyük miqdarda rüşvət vermələri ilə bağlı çoxlu sayda qalmaqal yaşanır.

Sosial şəbəkələrdə paylaşılan məlumatlar onu göstərir ki, Ermənistan ordusunda rüşvətçuluq baş alıb gedir və Müdafiə Nazirliyi bunun qarşısını heç cür ala bilmir. Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində zabidlərdən yuxarı vəzifəyə təyin olunmaq, tabor komandiri olmaq üçün 7000, bölük komandiri vəzifəsinə təyin olunmaq üçün 2500-4000, müqaviləli hərbi xidmət üçün isə 1000-2000 ABŞ dolları məbləğində rüşvət tələb edildiyi bildirilir.

Sosial şəbəkələrdə yazılan məlumatlarda o da iddia edilir ki, yerindən asılı olaraq qiymətlər dəyişə bilər. Yəni "yaxşı" yere təyinat almaq üçün daha yüksək məbləğdə rüşvət tələb olunur. Maraqlıdır ki, Ermənistan Müdafiə Nazirliyi həm rüşvətçuluq hallarına, həm də bununla bağlı yayılan məlumatlara heç bir reaksiya vermirdi.

Elçin CƏFƏROV,
"Azərbaycan"



Azərbaycan xalqını

18 Oktyabr -

Müstəqilliyin Bərpası Günü

münasibətilə təbrik edir,
əbədi sülh və işıqlı həyat arzulayır!Bayramınız
mübarək!

Coca-Cola

Şirkəti

Azərbaycan xalqını

18 Oktyabr -
Müstəqilliyin
Bərpası Günümünasibətilə təbrik edir,
hər bir ailəyə səadət,
sevinc dolu günlər
arzulayır!

Azərbaycan dövləti medianın inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu məqsəddə xidmət edən, media qarşısında duran bir sıra vacib məsələlərin həllinə yönələn belə uğurlu addımlardan biri də Media Reyestrinin yaradılmasıdır.

Media Reyestrinin oktyabrın 14-dən etibarən fəaliyyətə başlayıb. Medianın İnkişafı Agentliyi tərəfindən idarə olunan Media Reyestrinin yaradılması media subyektlərinə, onların redaksiyalarına və jurnalistlərə dair məlumatları əks etdirən sənədlərdən ibarət informasiya ehtiyatıdır. Reyestrin fəaliyyət mexanizmi "Media haqqında" qanuna və Prezident İlham Əliyevin "Media Reyestrinin aparılması qaydaları" barədə fərmanına əsasən müəyyən edilmişdir.

Media Reyestrinin yaradılması Azərbaycan mətbuatının inkişafı üçün yeni mərhələnin əsasını təşkil edir. Jurnalist fəaliyyəti ilə məşğul olanlar haqda məlumatlar ilk dəfə olaraq məhz Media Reyestrində vahid bazada toplanır. Bu, yerli medianın dünya informasiya məkanına inteqrasiyasını sürətləndirir. Reyestr regionda formalaşmış geosiyasi reallıqlar fonunda milli informasiya təhlükəsizliyinin qorunmasına xidmət edir. Həmçinin jurnalist fəaliyyəti ilə məşğul olanları jurnalistikanın obyektivlik, qərəzsizlik və vicdanlılıq kimi təməl prinsiplərinə əməl etmələrini stimullaşdırır.

Media Reyestrinə müraciət elektron formada həyata keçirilir

Mövzu ilə bağlı qəzetimizə danışan Medianın İnkişafı Agentliyinin Media Reyestrinin Xidmətinin rəhbəri Cahangir Həsənlili qeyd edib ki, Media Reyestrinin yaradılması ilə medianın inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi yeni mərhələyə qədəm qoyur.

"Prezident İlham Əliyevin "Media haqqında" qanununun tətbiqi və

Medianın inkişafında yeni mərhələ

bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" fərmanına əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar qoyulmuşdur. Nazirlər Kabinetinin "Jurnalist vəsiqəsinin forması"nın və "Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydaları"nın təsdiq edilməsi haqqında" qərarının qəbul edilməsi ilə hüquqi təminatın yaradılması istiqamətində verilmiş tapşırıqların icrası yekunlaşıb. Media Reyestrinin proqram təminatı ilə bağlı texniki-təşkilati tədbirlərin tamamlanması nəticəsində reyestr artıq fəaliyyətə başlayıb", - deyən Cahangir Həsənlili sözlərinə görə, həm media subyektləri, həm də jurnalistlər müvafiq qaydalara uyğun olaraq Media Reyestrinə müraciətlərini edə bilərlər. "Media haqqında" qanununun və "Media Reyestrinin aparılması qaydaları"nın tələblərinə əsasən, jurnalistin reyestrə daxil edilməsi üçün onun əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi bağladığı media subyektinin Media Reyestrində qeydiyyatda olması şərtidir. Yəni jurnalist reyestrə müraciət edəndə onun işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin Media Reyestrinin şəhadətnaməsi olmalıdır. Ona görə də jurnalistlərin reyestrə müraciət etmələri məqsəduşundur.

Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya edilir, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilmiş məlumatlarla birləşdirilir.

Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya edilir, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilmiş məlumatlarla birləşdirilir.

Media subyektlərinin reyestrə qeydiyyatı isə könüllülük prinsipi əsasında həyata keçirilir. Media subyektləri 6 ay ərzində reyestrə qeydiyyatlarını tamamlamalıdır.



Cahangir Həsənlili deyir ki, elektron hökumət üzərində inteqrasiya prosesində bəzən müəyyən məlumatların mübadiləsi obyektiv səbəblərdən yaranmış çətinliklər müşahidə olunur: "Məlumdur ki, bəzi elektron sistemlərdə yalnız müvafiq tarixdə sonraya aid məlumatlar əks olunur. Belə hallarda müraciət edən media subyekti və ya jurnalist qanunvericiliyə uyğun inteqrasiya olunmayan informasiyalara dair sənədləri agentliyə kağız daşıyıcıda təqdim etməlidirlər. Jurnalistin müraciəti zamanı əmək müqaviləsi elektron hökumət portalından sistemə inteqrasiya olunur. Əgər jurnalist media subyekti ilə mülki hüquq müqaviləsi əsasında əməkdaşlıq edirsə, həmin müqavilə haqda məlumatlarla yanaşı, sistemə sənədin elektron versiyasını da yükləməlidir".

Jurnalistin Media Reyestrində qeydiyyatı üçün bir sıra tələblər müəyyən edilmişdir. Bu tələblər "Media haqqında" qanununun 74.2-ci maddəsində əksini tapıb və "Media Reyestrinin aparılması qaydaları"nın 6.6-cı bəndində jurnalistlərin reyestrə daxil edilməsindən hansı hallarda imtina olunacağı təsbit edilmişdir.



Cahangir Həsənlili deyir ki, həmin tələblər arasında jurnalistin ali təhsilli və jurnalistika sahəsində ən azı 3 illik stajının olmasının vacibliyi yer alıb: "Həmçinin jurnalistin fəaliyyət müddətində peşə etikası qaydalarına riayət etməsi, informasiyadan istifadə və istinad tələblərinə uyğun davranması, əməkdaşlıq etdiyi media subyektinin davamlı fəaliyyət göstərməsi və s. tələblər də mövcuddur. Fikrimcə, jurnalistin peşə etikalarına sadıqlığı tələbi onun ali təhsilli və ən azı 3 illik təcrübəyə malik olması tələbindən daha mühümdür".

Vahid jurnalist vəsiqəsinin tətbiqi media mühitinin sağlamlaşdırılmasına xidmət edir

Media subyektlərinin reyestrə qeydiyyatı isə könüllülük prinsipi əsasında həyata keçirilir. Media subyektləri 6 ay ərzində reyestrə qeydiyyatlarını tamamlamalıdır.

Qeydiyyatdan keçən media subyektlərinə şəhadətnamə, jurnalistlərə isə vəsiqə təqdim edilir. Media Reyestrinin şəhadətnaməsi media subyektlərinə, o cümlədən onların redaksiyalarına dair məlumatları, jurnalist vəsiqəsi isə ona aid məlumatların reyestrə daxil edilməsini təsdiq edən sənəddir. Şəhadətnamə müddətsiz, jurnalist vəsiqəsi isə üçillikdir.

Reyestrə daxil edilmiş jurnalistlərin reyestrə daxil edilməsi media mühitinin sağlamlaşdırılması baxımından vacibdir. Bu, rəqətçiliklə mübarizədə mühüm alət hesab edilə bilər.

Cahangir Həsənlili bildirir ki, jurnalist kimi fəaliyyət göstərmək üçün Media Reyestrinə daxil olmaq mütləq xarakter daşıyır: "Yəni reyestrin təqdim etdiyi vəsiqə həmin şəxsin jurnalist olduğunu təsdiqləyir, onun haqqında qanunla nəzərdə tutulan məlumatların Media Reyestrində olduğunu göstərir. Ona görə də həmin vəsiqə rəsmi peşəkarlıq meyarı və ya digər vəsiqələri inkar edən sənəd kimi qəbul edilməməlidir. Media subyektləri öz əməkdaşlarına redaksiya vəsiqələrini verməmələri tələb olunur. Media Reyestrinə daxil edilməyən jurnalistlər də fəaliyyətlərini maneəsiz, qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilərlər".

C.Həsənlili deyir ki, jurnalist vəsiqəsinin forması və ölçüsü beynəlxalq standartlara əsasən müəyyən edilmişdir. "Vəsiqənin arxa tərəfindəki QR kodu mobil cihazlar vasitəsilə oxunan zaman Media Reyestrinin informativ xarakterli veb-səhifəsinə keçid edilir və vəsiqənin elektron variantı görünür. Bu, qarşı tərəfin həmin jurnalist haqda məlumatların dəqiqliyinə əmin olmasını təmin edir. Vəsiqənin üzərində

"Media haqqında" qanununun 6-cı maddəsinə uyğun olaraq, jurnalistin peşə fəaliyyətinə müdaxilənin yol verilməzliyi də xüsusi qeyd edilmişdir".

Media Reyestrinin xidmətinin məlumatlarına əsasən, jurnalist vəsiqəsinin etibarlılıq müddəti bitdiyi gündən on geci 3 iş günü ərzində həmin vəsiqəni agentliyə təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir. Vəsiqədəki məlumatlar dəyişdikdə və ya yersiz vəziyyətə düşdükdə, yaxud vəsiqədəki məlumatlarda səhv aşkar edildikdə vəsiqənin dəyişdirilməsi üçün müraciət edilməlidir. Əmək müqaviləsinə xitam verilmiş jurnalistlər isə sonuncu iş günündə vəsiqəni çalışdığı media subyektinə təhvil verməli, media subyekti isə həmin vəsiqəni agentliyə təqdim etməlidir.

Bu xidmətin tətbiqi ölkə mətbuatı üçün faydalıdır

Media ekspertləri də təsdiqləyirlər ki, medianın işinin saflaşdırılması və modernləşdirilməsi istiqamətində uğurlu addım hesab edilən Media Reyestrinin xidməti kifayət qədər yeniliklə zəngindir və belə xidmətin tətbiqi ölkə mətbuatı üçün çox faydalıdır.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli qeyd edir ki, reyestrin yaradılması KİV qurumlarının vahid mərkəzdə qeydə alınmasını və birləşdirilməsini təmin edir. "Bu vaxta qədər müxtəlif media subyektlərinin qeydiyyatı fərqli dövlət qurumlarında aparılırdı. Məsələn, elektron KİV Milli Televiziya və Radio Şurasında, qəzetlər isə Ədliyyə Nazirliyində qeydiyyata alınır. Media Reyestrinin yaradılması ilə bu mənbələr birləşdirilir və KİV qurumlarının işi asanlaşdırılır. Həmçinin Media Reyestrinin

ölkədə fəaliyyət göstərən media subyektlərinin və jurnalistlərin sayı barədə statistik məlumatın formalaşdırılmasına imkan verir. Vahid statistik mənbənin mövcudluğu bu sahədə müəyyən sosial proqramların həyata keçirilməsi zamanı öz faydasını verəcək. Nəzərə almaq lazımdır ki, reyestrə qeydiyyatdan keçmiş jurnalistlər üçün gələcəkdə müəyyən sosial güzəştlərin tətbiqi də planlaşdırılıb. Həmçinin həmin jurnalistlərə verilən vəsiqələr onların yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə akkreditasiya prosesinin daha operativ və asan həyata keçirilməsinə kömək edəcək", - deyən bildirir.

M.Ələsgərli vurğulayıb ki, reyestr xidməti KİV-də müəllif hüquqlarının qorunmasına xidmət edir: "Reyestrə daxil olmaq üçün KİV qurumunun standart loqosunun olması, həmçinin jurnalistlərin peşə etikasına sadıqlığı tələbi müəllif hüquqlarının qorunması işini asanlaşdıracaq. Ölkədə müstəqil fəaliyyət göstərən, yəni heç bir media subyekti ilə əmək müqaviləsi olmayan jurnalistlər də Media Reyestrində qeydiyyatdan keçə bilərlər. Həmin jurnalistlər media məkanında ciddi rol sahib olduqları üçün onların fəaliyyəti diqqətdən kənar saxlanılmır. İndiyə qədər onlar de-facto mövcud olsalar da, statusları hüquqla tanınmırdı. İndi isə həmin jurnalistlər istənilən KİV qurumu ilə yalnız mülki müqavilə bağlamaqla reyestrə qeydiyyatdan keçə və vəsiqə əldə edə bilərlər. Bu, sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınması baxımından faydalıdır".

Media Reyestrinin yaradılması ölkədə dərinləşdirilmiş media istehsalının tərkib hissəsidir. Bu, müasir çağırışlara cavab verən media strukturlarının inkişafı, eləcə də ölkə mətbuatının qlobal mediaya inteqrasiyası baxımından vacibdir. Reyestrin qarşısı qoyduğu hədəflər medianın inkişafında yeni səhifə açacaq və mediada müşahidə edilən müsbət dinamikağa öz töhfəsini verəcək.

Nəzrin QARDAŞANOVA,
"Azərbaycan"



Azərbaycanın mülki hava limanları sentyabr ayında 500 mindən çox sərnişinə xidmət göstərüb

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin verdiyi məlumata görə, 2022-ci ilin sentyabr ayında Azərbaycanın beynəlxalq hava limanları 530 mindən çox sərnişinə xidmət göstərmişdir. Bu, ötən ilin müvafiq dövrünün göstəricilərindən təxminən 78 faiz çoxdur.



uçuş-enmə əməliyyatlarının həcminə, aeroavqal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.

Cari ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu "Skytrax World Airport Awards" Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyinin versiyasına görə, MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.

Paytaxt Bakının hava limanının payına 461 min sərniş düşür ki, bunun da 412 min nəfəri beynəlxalq reyslərin sərnişləri təşkil edir.

Qeyd olunan müddət ərzində AZAL və "Buta Airways" aviasirkətləri 164 min sərnişinə və beynəlxalq reyslər üzrə 56 min sərnişinə xidmət göstərmişlər. Bu, beynəlxalq daşıma-ların ümumi sayının 47 faizini təşkil etmişdir.

2022-ci ilin sentyabr ayında 29 xarici aviasirkət Bakı hava limanına müntəzəm reyslər yerinə yetirmişdir. AZAL və "Buta Airways" aviasirkətlərini nəzərə almasaq, ən çox sərnişin "Aeroflot", "Turkish Airlines" və "Utair" aviasirkətləri tərəfindən daşınmışdır.

Sentyabr ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər olmasına Moskva, İstanbul, Dubai, Tbilisi, Ər-Riyad, Ankara, Əbu-Dabi, Təl-Əviv, İzmir və Antalya şəhərləri daxil olmuşdur. Ümumilikdə bu istiqamətlər üzrə 276 min sərnişinə xidmət göstərilmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) - sərnişin və yük daşımalarının, mətərlə onluğuna Moskva, İstanbul, Dubai, Tbilisi, Ər-Riyad, Ankara, Əbu-Dabi, Təl-Əviv, İzmir və Antalya şəhərləri daxil olmuşdur. Ümumilikdə bu istiqamətlər üzrə 276 min sərnişinə xidmət göstərilmişdir.

Xocavənd rayonu Ərəkül kəndi ərazisində insan sümükləri aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonu ərazisində təmir-tikinti işləri ilə məşğul olan işçilər tərəfindən insan sümükləri tapılıb. Ərazidə çalışan əməkdaşlardan biri rayonun Ərəkül kəndində insan skeletinin hissələrinə bənzər sümüklərə rast gəlib.



"İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub", - deyə o, əlavə edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı AZƏRTAC-a bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) 102 Qaynar xəttinə məlumat daxil olub. Məlumat daxil olduqdan sonra dərhal Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb edililib.

yon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb edililib.

şü güman edilir.

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanda oktyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.



Atmosfer təzyiqi nordan yüksək - 773 millimetrlə civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 19-24° isti, dağlarda gecə 3-6°, gündüz 7-12° isti olacağı bildirilir.

DSX: "13 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb"

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) 13 kiloqram 900 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısını alıb.

bənzər maddə aşkarlanaraq götürülüb.

Oktyabrın 16-da saat 18:00-da DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Bilosuvar rayonunun 10-cu Cəbrayıl qəsəbəsi yaxınlığında yerləşən sərhəd geri qayıtməsi ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal "Silaha!" komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılıb və nəzarətə götürülüb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat

tədbirləri nəticəsində sərhədbu ərazidə yüksək sürətlə hərəkət edən gəyirgözlü VAZ 2106 markalı 14-BC-269 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb. Neftçala rayon sakinləri - 1988-ci il təvəllüdü Həsənov Yusif Əlifadə oğlu və 1984-cü il təvəllüdü Tahirov Tahir Adil oğlunun olduğu avtomobilə baxış zamanı 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 10 kiloqram 600 qram narkotik vasitə marixuanaya bənzər maddələr aşkarlanaraq götürülüb.

Faktlar üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilib.

Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, oktyabrın 15-də saat 12:00-da DSX-nin Sərhəd Qoşunlarının "Həradsiz" sərhəd dəstəsinin İmişli rayonunun Bəhromtəpə qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində bir nəfərin şübhəli hərəkətləri müşahidə olunub və sərhəd zastavası "Silaha!" komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.

Sərhəd naryadının "Dayan!" əmrinə tabe olmayan şübhəli şəxs Araz çayının sahilində yerə basdırılmış ağrəngli bağlamanı götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərək saxlanılıb. Həmin şəxsin Ucar rayon sakini, 1982-ci il təvəllüdü Həsənov Taleh Eldar oğlu olması müəyyənləşdirilib, onun üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram narkotik vasitə marixuanaya

OXUCULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzetinə 2022-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) **manat**
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) **manat**
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) **manat**

Hörmətli oxucular!
 Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan "Dədə Qorqud" gəmisinin Wartsila W9L20 baş mühərrikinin ehtiyat hissələrinin satın alınması məqsədi ilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 28 oktyabr 2022-ci il saat 17:00-dəkdir.


Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.

Ünvan: Bakı şəh., Mikayıl Useyinov küç. 2
 Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1071

Tender komissiyası

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının iştirak etdiyi birgə təlim başa çatıb



Türkiyə Respublikasının Marmaris şəhərində Aksaz dəniz bazasında keçirilən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi təyinatlı birləşmələri (SAH) və sahtə müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələrinin birgə təlimi başa çatıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə hər iki qardaş ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.



ALLAH RƏHMƏT ELƏSİN!

"Azərbaycan" qəzeti redaksiyasının kollektivi qələm yoldaşları, tanınmış jurnalist

ŞAKİR YAQUBOVUN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Milli Məclisin deputatı Cavanşir Paşazadə Müşfiq Rəhimova özizi

MƏHƏMMƏDİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p>e-mail: secretary@azerbaijan-news.az, az.reklam@mail.ru, azerbaijan-news@mail.ru, www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavinləri - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p>	<p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68 Humanitar siyasət şöbəsi - 538-56-60 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotolilləstrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəssislik - 539-59-33</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb saxlanılmış, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sۆylünlənllərllərlə barabər, dərç üçün göndərilən digər yazılardakı fikirlər dər Azərbaycan dövlətlərinin mənəfəylinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 6506 Sifariş 2965 Qiyməti 40 qəpik</p>
---	--	---	---	--	---	---